

**“Legion Financial” ASC-nin 2025-ci il üzrə illik idarəetmə hesabatının
tərkibi aşağıdakılardan ibarətdir**

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi	“Legion Financial” Açıq Səhmdar Cəmiyyəti, “Legion Financial” ASC, VÖEN: 2006222901 12.06.2020-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır.
2. Emitentin hüquqi ünvanı və olduğu yer	Hüquqi və faktiki ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 25A.
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklinə yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklinə yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları	Emitentin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətə çevrilmiş, bu dəyişiklik 29.11.2023-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Emitentin hüquqi statusu Legion Financial ASC dir.
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumat	Yoxdur
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti	
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı	Emitent şirkətlər qrupuna daxil deyil.
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri	Maliyyə lizinqi, lombard fəaliyyəti, maliyyə vasitəçiliyinə münasibətdə yardımçı hesab edilən digər fəaliyyət növləri
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri	Yoxdur.
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Minik avtomobillərinin maliyyə lizinqi, lombard kreditləri

10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası	2025-ci ilin 1-ci rübü – 10 nəfər 2025-ci ilin 2-ci rübü – 10 nəfər 2025-ci ilin 3-cü rübü – 12 nəfər 2025-ci ilin 4-cü rübü – 15 nəfər
11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı	Direktor – Məmmədov Bəyükağa Mirkamal oğlu
12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrılıqda sayı	Hüquqi şəxslər – 0 Fiziki şəxslər - 5
13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı	İsmayılov Turan Mübariz oğlu – 15500 adi səhm (39.6419%) Süleymanlı Rəhim Rəhman oğlu – 12200 adi səhm (31.202%) Soltanov Rəvşən Rafiq oğlu – 4000 adi səhm (10.2302%) Məmmədov Bəyükağa Mirkamal oğlu – 5500 adi səhm (14.0665%) Kolas Konstantin – 1900 adi səhm (4.8593%)
14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı)	Emitentin ABŞ-da fəaliyyət göstərən "Finoko - USA" MMC şirkəti mövcuddur. Şirkət 31 avqust 2023-cü ildə təsis edilib. Şirkətin qeydiyyat nömrəsi 7649955-dir. Şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir. Şirkət ABŞ-da fəaliyyət göstərir və Delaware ştatında qeydiyyatdan keçib.
15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat: 15.1 Yığıncağın keçirilmə tarixi və yeri (ünvan) 15.2 Ümumi yığıncaqda qəbul edilmiş qərarlar.	1) 06.01.2025-ci il tarixli 17 sayılı protokol 2) 17.01.2025-ci il tarixli 18 sayılı protokol 3) 21.05.2025-ci il tarixli 19 sayılı protokol 4) 11.08.2025-ci il tarixli 22 sayılı protokol 5) 10.10.2025-ci il tarixli 23 sayılı protokol Cəmiyyətin səhmdarlarının yığıncaqlarının hər biri yuxarıda göstərilmiş tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 25A ünvanında keçirilmişdir. 1) 17 sayılı protokolda dividendlərin bölgüsünün qərarı verilmişdi 2) 18 sayılı protokolda investisiya qoyulması qərarı verilmişdi 3) 19 sayılı protokolda 2024-cü il üçün audit rəyi təsdiqlənmişdi. 4) 22 sayılı protokolda "Legion Financial" Açıq Səhmdar Cəmiyyətinin 2025-ci il üçün 6 aylıq hesabatının təsdiqi 5) 23 sayılı protokolda "Legion Financial" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin buraxılışı kütləvi təklifi və qapalı təklifi

16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):	1) 08.05.2023-cü il tarixli AZ2001025462 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar 2) 12.09.2023-cü il tarixli AZ2002025461 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 1000 manat olan 500 ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar 3) 06.02.2024-cü il tarixli AZ1001025464 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd sənədsiz adlı adi səhmlər. 4) 25.06.2024-cü il tarixli AZ1001025464 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 100 manat olan 7950 ədəd sənədsiz adlı adi səhmlər. 5) 03.10.2024-cü il tarixli AZ1001025464 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 100 manat olan 3950 ədəd sənədsiz adlı adi səhmlər. 6) 14.02.2025-ci il tarixli AZ2004025469 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədəd sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar 7) 06.03.2025-ci il tarixli AZ1001025464 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 100 manat olan 1200 ədəd sənədsiz adlı adi səhmlər. 8) 08.09.2025 ci il tarixli AZ1001025464 sayılı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçən hər birinin nominal dəyəri 100 manat olan 2600 ədəd sənədsiz adlı adi səhmlər.
16.1 İnvestisiya qiymətli kağızın növü və forması	Sənədsiz adlı adi səhmlər və sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar
16.2 İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi	08.05.2023 - AZ2001025462 12.09.2023 - AZ2002025461 06.02.2024 – AZ1001025464 25.06.2024 – AZ1001025464 03.10.2024 – AZ1001025464 14.02.2025 - AZ2004025469 06.03.2025 - AZ1001025464 02.05.2025 – AZ2003025460 08.09.2025 - AZ1001025464
16.3 İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri	08.05.2023 - AZ2001025462 – 500 ədəd, nominal 1000 manat olan sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar

16.4 İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri 16.5 Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir) 16.6 Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi 16.7 İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)	12.09.2023 - AZ2002025461 – 500 ədəd, nominal 1000 manat olan sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar 06.02.2024 – AZ1001025464 - 950 ədəd, nominal 100 manat olan sənədsiz adlı adi səhmlər 25.06.2024 – AZ1001025464 - 7950 ədəd, nominal 100 manat olan sənədsiz adlı adi səhmlər 03.10.2024 – AZ1001025464 - 3950 ədəd, nominal 100 manat olan sənədsiz adlı adi səhmlər 14.02.2025 - AZ2004025469 – 1000 ədəd, nominal 1000 manat olan sənədsiz adlı faizli təmin edilməmiş istiqrazlar 06.03.2025 - AZ1001025464 – 1200 ədəd, nominal 100 manat olan sənədsiz adlı adi səhmlər. 08.09.2025 - AZ1001025464 – 2600 ədəd, nominal 100 manat olan sənədsiz adlı adi səhmlər. Səhmlər üzrə məcmu nominal dəyər – hər birinin nominalı 100 (bir yüz) manat olan 39 100 (otuz doqquz min yüz) ədəd səhm, cəmi 3 910 000 manat İstiqrazlar üzrə məcmu nominal dəyər - hər birinin nominalı 1000 (bir min) manat olan 1000 ədəd faizli istiqraz, cəmi 1000000 manat Adi səhmlər üzrə - 1 620 458 manat Dövryyədə olan istiqrazlar üzrə illik gəlirlik 15% təşkil edir. 2024-cü il ərzində yerləşdirilmiş istiqrazlar MDM də qeydiyyatdan keçmişdir, Bakı Fond Birjasında tədavüldədir.
17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: 17.1 Əqdin məbləği 17.2 Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi	yoxdur yoxdur
18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar	

18.1 Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği	1) Təsisçi İsmayılov Turan Mubəriz oğlu tərəfindən illik 17% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş AZN valyutasında verilmiş borc məbləğlərinin qalığı – 70000 AZN; 2) Təsisçi Məmmədov Böyükağa Mirkamal oğlu tərəfindən illik 18% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş AZN valyutasında verilmiş borc məbləğlərinin qalığı – 320000 AZN; 3) Təsisçi Məmmədov Böyükağa Mirkamal oğlu tərəfindən illik 13% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş USD valyutasında verilmiş borc məbləğlərinin qalığı – 28900 AZN; 4) Təsisçi Soltanov Rövşən Rafiq oğlu tərəfindən illik 18% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş AZN valyutasında verilmiş borc məbləğlərinin qalığı – 285000 AZN; 5) Təsisçi Soltanov Rövşən Rafiq oğlu tərəfindən illik 12% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş USD valyutasında verilmiş borc məbləğlərinin qalığı – 59500 AZN; 6) Təsisçi Süleymanlı Ramin Rəhman oğlu tərəfindən illik 17% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş AZN valyutasında verilmiş borc məbləğlərinin qalığı – 200000 AZN; 7) Təsisçi Süleymanlı Ramin Rəhman oğlu tərəfindən illik 12% dərəcəsi ilə faiz hesablanmaq şərtilə verilmiş USD valyutasında verilmiş borc məbləğlərinin qalığı – 567630 AZN;
18.2 Aidiyyəti olan şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi	1) İsmayılov Turan Mubəriz oğlu – müəssisə üzərində əhəmiyyətli təsirə malik şəxs, 40% səhmdar; 2) Süleymanlı Ramin Rəhman oğlu - müəssisə üzərində əhəmiyyətli təsirə malik şəxs, 31% səhmdar; 3) Məmmədov Böyükağa Mirkamal oğlu – müəssisənin rəhbər heyətinin üzvü, 14% səhmdar; 4) Soltanov Rövşən Rafiq oğlu – müəssisənin rəhbər heyətinin üzvü, 10% səhmdar
19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	12.05.2026 tarixli 29 sayılı Səhmdarların ümumi yığıncağının protokolu
20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	Legion Financial ASC nin rəsmi internet sahifəsində, sosial şəbəkələrdə və xəbər saytlarında. https://legion.az/hesabatlar

“Legion Financial” ASC-nin direktoru
B.M. Məmmədov



[Handwritten signature]

“Legion Financial” Açıq Səhmdar Cəmiyyəti

**31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Konsolidasiya edilmiş maliyyə hesabatları və
Müstəqil Auditorun Hesabatı**

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı..... 1

Müstəqil Auditorun Hesabatı.....2-3

Konsolidasiya edilmiş maliyyə hesabatları:

Maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabat..... 4

Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında konsolidasiya edilmiş hesabat..... 5

Kapitalda dəyişikliklər haqqında konsolidasiya edilmiş hesabat 6

Pul vəsaitlərinin hərəkəti haqqında konsolidasiya edilmiş hesabat..... 7

Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.....8-44

**KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ
EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

Bu bəyannamə "Legion Financial" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") və onun törəmə müəssisəsinin (birlikdə "Qrup") Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") əsasında hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən Konsolidasiya edilmiş MHBS Mühəsibat Uçotu Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərlik:

- Müvafiq mühəsibat prinsiplərinin seçilməsi və uyğun olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsəduyğun qərarların və təxminlərin qəbul edilməsi;
- Hər hansı əhəmiyyətli kənarlaşmaların açıqlanması və konsolidasiya edilmiş maliyyə hesabatlarında izah edilməsi şərti ilə MHBS-nin tələblərinə riayət olunması və;
- Əgər yaxın gələcəkdə, Qrupun normal şərtlər altında fəaliyyətini davam etdirəcəyi güman edilsə, hesabat tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarının fəaliyyətin davamlılığı prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

Rəhbərlik həmçinin:

- Qrup daxilində səmərəli və yüksək səviyyəli daxili nəzarət sisteminin təşkili, tətbiqi və qorunması;
- Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanması və konsolidasiya olunmuş maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühəsibat uçotu sisteminin təşkil olunması;
- Mühəsibat uçotunun Azərbaycan Respublikasında qəbul edilmiş qanunvericilik və mühəsibat uçotu standartlarına müvafiq qaydada aparılması;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin qorunmasının təmin edilməsi və;
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması üçün məsuliyyət daşıyır.

31 dekabr 2025-ci il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun rəhbərliyi tərəfindən 12 may 2026-cı ildə təsdiq edilmişdir.

Rəhbərlik adından:

Böyükəğa Məmmədov
Direktor



MÜSTƏQİL AUDİTORLARIN HESABATI

“Legion Financial” ASC-nin Səhmdarına və Rəhbərliyinə:

Şərti rəy

Biz “Legion Financial” ASC-nin (bundan sonra “Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə bitən il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan MHBS Mühasibat Uçotu Standartlarına uyğun hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, “Şərti rəy üçün əsas” bölməsində qeyd olunan məsələnin potensial təsiri istisna olmaqla əlavə edilmiş konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Şərti rəy üçün əsas

3,646,035 AZN məbləğində olan investisiya mülkiyyətinin 1,969,787 AZN balans dəyəri törəmə şirkətin mülkiyyətini təşkil edir. İnvestisiya mülkiyyəti kateqoriyasına aid edilən törəmə şirkətin mülkiyyətinin ilkin tanınması, sonrakı ölçülməsi və onun konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatə və konsolidasiya edilmiş mənfəət və zərər hesablarına təsiri barədə əminlik təqdim edə bilmirik.

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika məəcəlləsinin” (MBESS məəcəlləsi) tələblərinə uyğun olaraq biz Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fərqləndirici və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud alternativli olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədımız saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqcılıq və ya səhv nəticəsində yaranan biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqcılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqcılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və konsolidasiya edilmiş maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və Qrupun biznes fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıyıq.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

12 may 2026-cı il

RSM Azerbaijan

Bakı, Azərbaycan Respublikası

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	6	44,644	116,056
Maliyyə lizinqi üzrə debitor borcları	7	13,230,956	10,051,314
Faktoring müqavilələri	8	2,543,484	-
Lombard kreditləri	9	448,939	-
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	10	177,767	-
Əmlak və avadanlıqlar	11	104,916	101,346
İnvestisiya mülkiyyəti	12	3,646,065	2,233,799
Banklara qoyulmuş depozitlər	13	-	855,360
Amortizasiya olunmuş dəyərdə borc alətləri	14	-	274,641
Aktivdən istifadə hüququ	15	345,595	83,615
Təxirə salınmış vergi aktivləri	24	99,557	31,631
Digər aktivlər		29,528	23,290
Cəmi aktivlər		20,671,451	13,771,052
Kapital			
Nizamnamə kapitalı	16	3,910,000	3,530,000
Bölüşdürülməmiş mənfəət		954,892	1,213,932
Cəmi kapital		4,864,892	4,743,932
Öhdəliklər			
Buraxılmış qiymətli kağızlar	17	905,513	922,000
Müddətli borc öhdəlikləri	18	12,495,489	5,233,741
Səhmdardan alınan borc vəsaitləri	19	1,781,045	2,471,000
Mənfəət vergisi öhdəliyi	24	174,466	236,861
İcarə öhdəlikləri	15	309,677	87,041
Digər öhdəliklər	20	140,369	76,477
Cəmi öhdəliklər		15,806,559	9,027,120
Cəmi öhdəliklər və kapital		20,671,451	13,771,052

12 may 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.



Böyükə Məmmədov
Direktor

"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR
HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Faiz gəlirləri	21	3,973,675	2,213,337
Faiz xərcləri	21	(1,788,842)	(734,911)
Xalis faiz gəlirləri		2,184,833	1,478,426
Maliyyə aktivləri üzrə GKZ xərci	7,8,9	(309,051)	(154,731)
Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri		1,875,782	1,323,695
Haqq və komissiya gəlirləri		269,814	154,285
İcarə güzəştləri üzrə gəlirlər	15	-	50,160
Yenidən qiymətləndirmə gəliri		179,110	-
Digər gəlirlər	22	71,073	197,973
Qeyri-faiz gəlirləri		519,997	402,418
İnzibati xərclər	23	(660,664)	(188,766)
Məzənnə fərqiindən zərərlər		(2,822)	(2,601)
Qeyri-faiz xərcləri		(663,486)	(191,367)
Vergidən əvvəlki mənfəət		1,732,293	1,534,746
Mənfəət vergisi	24	(370,875)	(320,814)
İl üzrə mənfəət		1,361,418	1,213,932
İl üzrə cəmi məcmu gəlir		1,361,418	1,213,932

12 may 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.



"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
31 dekabr 2023-cü il tarixinə qalıq	2,245,000	616,333	2,861,333
Əlavə ödənilmiş kapital	1,285,000	-	1,285,000
Elan edilmiş dividendlər	-	(616,333)	(616,333)
İl üzrə cəmi məcmu gəlir	-	1,213,932	1,213,932
31 dekabr 2024-cü il tarixinə qalıq	3,530,000	1,213,932	4,743,932
Əlavə ödənilmiş kapital	380,000	-	380,000
Elan edilmiş dividendlər	-	(1,620,458)	(1,620,458)
İl üzrə cəmi məcmu gəlir	-	1,361,418	1,361,418
31 dekabr 2025-ci il tarixinə qalıq	3,910,000	954,892	4,864,892

12 may 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

 
Böyükqaya Məmmədov
Direktor

"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	2025-ci il	2024-cü il
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		1,732,293	1,534,746
Əmlak və avadanlıqların köhnəlmə xərci	11	28,681	17,247
Aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	15	49,311	42,576
Gözlənilən kredit zərəri üzrə xərc	7,8,9	309,051	154,731
İcarə güzəştləri üzrə gəlirlər	15	-	(50,160)
Məzənnə fərqiindən zərərlər		(6)	2,601
Faiz gəlirləri	21	(3,973,675)	(2,213,337)
Faiz xərcləri	21	1,788,842	734,911
Təxirə salınmış komissiya gəliri		9,225	-
Yenidən qiymətləndirmə gəliri		(179,110)	-
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətində (istifadə olunan)/ daxil olan pul vəsaitləri		(235,388)	223,315
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər			
Maliyyə lizinqi üzrə debitor borcları	7	(3,104,179)	(5,391,730)
Faktoring müqavilələri	8	(2,704,095)	-
Lombard kreditləri	9	(448,152)	-
Digər aktivlər		(6,239)	(23,290)
Digər öhdəliklər	20	63,890	48,162
Vergi və faizlərdən əvvəl əməliyyat fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(6,434,163)	(5,143,543)
Ödənilmiş mənfəət vergisi	24	(501,195)	(216,685)
Öldə olunmuş faizlər	21	3,871,865	2,096,187
Ödənilmiş faizlər		(1,706,023)	(729,071)
Əməliyyat fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri		(4,769,516)	(3,993,112)
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əmlak və avadanlıqların alınması	11	(32,251)	(117,711)
İnvestisiya mülkiyyətinin alınması	12	(1,233,156)	(2,233,799)
Amortizasiya olunmuş dəyərdə borc alətləri üzrə ödənişlər	14	-	(3,101,300)
Amortizasiya olunmuş dəyərdə borc alətlərindən daxilolmalar	14	252,301	2,849,000
Banklara qoyulmuş depozitlər üzrə xaricəlmələr	13	-	(850,000)
Banklara qoyulmuş depozitlər üzrə daxilolmalar	13	850,000	-
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri üzrə xaricəlmələr	10	(481,220)	-
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri üzrə daxilolmalar	10	199,049	-
İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri		(445,277)	(3,453,810)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Ödənilmiş icarə haqqı	15	(91,669)	-
Nizamnamə kapitalının emissiyası	16	380,000	1,285,000
Ödənilmiş dividendlər	16	(1,620,458)	(616,333)
Buraxılmış borc qiymətli kağızlar üzrə daxilolmalar	17	168,001	177,000
Buraxılmış borc qiymətli kağızlar üzrə geri ödənişlər	17	(191,000)	(250,000)
Müddətli borc öhdəliklərindən daxilolmalar	17	8,985,900	8,710,000
Müddətli borc öhdəlikləri üzrə geri ödənişlər	18	(1,790,893)	(4,206,103)
Səhmdardan alınan borc vəsaitlərinin daxilolması	19	1,531,030	3,810,000
Səhmdarlardan alınan borc vəsaitləri üzrə geri ödənişlər	19	(2,227,530)	(1,369,000)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		5,143,381	7,540,564
Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/ artım		(71,412)	93,642
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	6	116,056	22,414
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	6	44,644	116,056

12 may 2026-cı il tarixində Rəhbərlik adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir.

Böyükəğa Məmmədov
Baş direktor



“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

1. Qrup və onun fəaliyyəti

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixində bitən il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq “Legion Financial” ASC (“Qrup”) üçün hazırlanmışdır.

Qrup 12 iyun 2020-ci ildə Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Qrup Azərbaycan Respublikası Vergilər Baş İdarəsi tərəfindən 2 sayılı qeydiyyat nömrəsi 2006222901 ilə qeydiyyatdan keçmiş və yarandığı gündən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir. Qrup Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış məhdud məsuliyyətli cəmiyyətdir.

Əsas fəaliyyəti: Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında avtomobil nəqliyyat vasitələrinin lizinq xidmətlərinin göstərilməsi, fiziki şəxslərə lombard kreditlərinin verilməsi və daşınmaz əmlak obyektlərinin alqı-satqısı ilə bağlı kommersiya əməliyyatlarının aparılmasından ibarətdir.

Qrupun hüquqi ünvanı: AZ1100, Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi 25A.

Qrupun səhmdarları haqqında 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə olan məlumatlar aşağıda təqdim edilmişdir:

Səhmdarlar	31 dekabr 2025, %	31 dekabr 2024, %
İsmayilov Turan Mubəriz oğlu	40%	40%
Süleymanlı Rəmin Rəhman oğlu	31%	32%
Soltanov Rövşən Rəfiq oğlu	10%	10%
Məmmədov Böyükağa Mirkamal oğlu	14%	13%
Kolas Konstantin	5%	5%
Cəmi	100%	100%

Törəmə şirkət haqqında məlumat

Legion Financial ASC-nin 31 dekabr 2025-ci il tarixinə və həmin tarixdə bitən il üçün konsolidasiyaya daxil edilmiş əsas törəmə şirkəti aşağıdakı kimidir:

Şirkətin adı	Fəaliyyətin növü	Qrupun səhm payı
“Finoko - USA” MMC	Daşınmaz əmlakın idarə edilməsi	100%

“Finoko - USA” MMC 31 avqust 2023-cü ildə təsis edilib. Şirkətin qeydiyyat nömrəsi 7649955-dir. Şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir. Şirkət ABŞ-da fəaliyyət göstərir və Delaware ştatında qeydiyyatdan keçib.

Cəmiyyətin hüquqi ünvanı: AZ1073, Bakı, Yasamal rayonu, İsmayıl bəy Qutqaşını 36.

2. Qrupun əməliyyat mühiti

Qrupun fəaliyyətini Azərbaycan Respublikasında həyata keçirir və nəticədə Azərbaycanın iqtisadi və maliyyə bazarlarının inkişaf etməkdə olan bazar xüsusiyyətlərinə məruz qalır.

Azərbaycanın iqtisadiyyatı, bir çox inkişaf etməkdə olan bazarlar kimi, global iqtisadi şərtlər, hökumət siyasəti və enerji qiymətlərindəki dalğalanmalardan təsirlənməyə davam edir. Ölkə iqtisadiyyatın şaxələndirilməsinə diqqət yetirsə də, əsas sahələrdə sabitliyin qorunması uzunmüddətli inkişaf üçün vacibdir. Azərbaycanın iqtisadiyyatının gələcək inkişaf istiqaməti əsasən fiskal və monetar siyasətlərin effektivliyindən, həmçinin xam neft qiymətlərindən və milli valyutanın sabitliyindən asılıdır.

2. Qrupun əməliyyat mühiti (davamı)

Hüquqi, vergi və tənzimləyici baza inkişafa davam edir, lakin müxtəlif şərtlərə və tez-tez dəyişikliklərə məruz qalır ki, bu da digər hüquqi və fiskal maneələrlə birlikdə Azərbaycanda fəaliyyət göstərən qurumların üzlaşdığı çətinliklərə kömək edir. Neftin qiymətindəki dəyişkənlik və Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən hərbi münaqişə biznes mühitində qeyri-müəyyənliyi daha da artırır.

Azərbaycan iqtisadiyyatı xüsusilə neft və qaz qiymətlərinə həssasdır. Son illər Azərbaycan hökuməti daha balanslaşdırılmış iqtisadiyyata keçidi sürətləndirmək və neft-qaz sektorundan asılılığı azaltmaq üçün böyük iqtisadi və sosial islahatları davam etdirmişdir.

2025-ci il ərzində Azərbaycan iqtisadiyyatı hökumətin apardığı iqtisadi islahatlar, sabit məzənnə rejimi və adekvat valyuta ehtiyatları ilə dəstəklənən ümumi makroiqtisadi sabitlik nümayiş etdirməkdə davam edib.

2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq (75.9 milyard ABŞ dolları) və yaxud 2024-cü illə müqayisədə 1,4 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 % azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 % artıb.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ölkə üzrə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6 % artaraq 83,5 milyard ABŞ dollarına çatıb.

2025-ci ilin dekabr ayında inflyasiya Mərkəzi Bankın $4\pm 2\%$ hədəf diapazonuna uyğun olaraq 12 aylıq inflyasiya 5.2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Qiymət sabitliyini dəstəkləmək və inflyasiyanın inkişafına və makroiqtisadi şəraitə cavab vermək üçün Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsi 2025-ci ilin iyul ayında 7%-ə endirildi.

Beynəlxalq kredit reyting agentlikləri Azərbaycanın iqtisadi perspektivlərini qiymətləndirməyə davam ediblər. Böyük suveren fond aktivləri, davamlı xalis ümumi dövlət aktivləri mövqeyi və karbohidrogen qiymətlərinin dəyişkənliyinə qarşı əhəmiyyətli qorunma təmin edən aşağı dövlət borcu sayəsində Azərbaycanın fiskal və xarici buferləri müstəsna dərəcədə güclü olaraq qalır. 05 dekabr 2025-ci il tarixində S&P Global Ratings Azərbaycan üzrə proqnozunu sabitdən müsbətə dəyişdi. Eyni zamanda, S&P Global Ratings Azərbaycanın uzun və qısamüddətli xarici və yerli valyutada suveren kredit reytinglərini "BB+/B" səviyyəsində təsdiqləyib. Beynəlxalq reyting agentliyi Moody's Azərbaycanın suveren kredit reytingini "Baa3" səviyyəsində təsdiqləyib. Reyting proqnozu Moody's tərəfindən "müsbət" olaraq təsdiqlənib. Agentlik qeyd edir ki, Azərbaycanın kredit reytingi əhəmiyyətli maliyyə buferləri ilə dəstəklənir və bu, xarici şoklara qarşı həssaslıq risklərini azaldır.

İqtisadi islahatlar neftdən asılılığın azaldılması və özəl sektorun stimullaşdırılması ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsini yaxşılaşdırmaqda davam edir. Hökumət gələcək biznes mühitinə təsir edən vergi islahatları ilə yanaşı, sağlam rəqabəti gücləndirmək üçün tədbirləri istiqamətləndirir. Burada neft-qaz sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin inkişafı, alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı, xarici ticarət və investisiya strukturunun təkmilləşdirilməsi kimi bir neçə istiqamət diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının gələcək iqtisadi artımı daha çox vergi, hüquqi, tənzimləyici və siyasi hadisələrlə yanaşı, Hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən asılıdır. Şirkət rəhbərliyi mövcud şəraitdə iqtisadi inkişafı izləyir və yaxın gələcəkdə Şirkətin davamlılığını dəstəkləmək və biznesini inkişaf etdirmək üçün zəruri hesab etdiyi qabaqlayıcı tədbirlər görür.

3. Əhəmiyyətli mühasibat prinsipləri

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasının əsası

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı tətbiq edilən əhəmiyyətli uçot prinsipləri aşağıda verilmişdir. Bu siyasətlər, əksi göstərilmədiyi təqdirdə, təqdim olunan dövrə ardıcıl olaraq tətbiq edilmişdir.

Konsolidasiya üçün əsaslar

Konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun və onun törəmə müəssisələrinin (Qrup tərəfindən nəzarət edilən müəssisələrin) konsolidasiya edilmiş maliyyə hesabatlarını özündə birləşdirir. Qrupun öz törəmə müəssisəsinin fəaliyyətindən fayda əldə etmək üçün təşkilatın maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyətinə malik olması halında ona nəzarət edir.

İl ərzində əldə edilmiş və ya satılmış törəmə müəssisələrin gəlir və xərcləri öz törəmə müəssisəsinin satın alınmasının qüvvəyə mindiyi tarixdən etibarən, törəmə müəssisənin silinməsi tarixinə qədər konsolidasiya edilmiş məcmu gəlir hesabatında müvafiq qaydada tanınır.

Törəmə müəssisələrin məcmu gəlirləri Qrup sahiblərinə və hətta törəmə müəssisəyə nəzarət etməyən mənfəi tərəflər üçün saldonun yaranması ilə nəticələnsə belə, nəzarət etməyən tərəflərə aid edilir.

Lazım olduqda törəmə müəssisələrdə tətbiq edilən mühasibat uçotu qaydalarının Qrupun digər üzvləri tərəfindən istifadə olunan mühasibat uçotu qaydalarına uyğunlaşdırılması üçün törəmə müəssisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarına düzəlişlər edilir.

Bütün qrupdaxili əməliyyatlar və qalıqlar konsolidasiya zamanı tam şəkildə ləğv edilir.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyərdir. Ədalətli dəyər ən yaxşı olaraq fəal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmdə həyata keçirildiyi bazardır.

Fəal bazarda alınıb satılan maliyyə alətlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərə və maliyyə alətlərinin sayına hasili nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövryyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılınması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdikdə baş verir.

Fəal bazarda alınıb-satılmayan digər maliyyə aktivləri və öhdəlikləri üzrə portfel mövcud bazar şəraitində qiymətləndirmə tarixinə bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən müəyyən riskin qəbul edilməsi üçün xalis uzun müvqenin (yəni, aktivin) satılması və ya müəyyən riskin qəbul edilməsi üçün xalis qısa müvqenin (yəni, öhdəliyin) ötürülməsi məqsədilə əldə edilə biləcək qiymət əsasında maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunun ədalətli dəyərində qiymətləndirilir. Bu, dövrü olaraq ədalətli dəyərdə qeydə alınan aktivlərə o şərtlə tətbiq edilir ki, Qrup (a) müəssisənin risklərin idarə edilməsi və ya investisiya strategiyasına uyğun olaraq məruz qaldığı müəyyən bazar riski (və ya risklərinə) və ya müəyyən kontragentin kredit riskinə əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunu idarə edir; (b) həmin prinsipə əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupu haqqında məlumatı müəssisənin baş rəhbərliyinə təqdim edir; və (c) bazar riskləri, o cümlədən müəssisənin maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə əlaqədar məruz qaldığı müəyyən bazar riskinin (və ya risklərinin) müddəti əsasən eyni olur.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları (davamı)

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan modellərdən istifadə edilir. Ədalətli dəyərin qiymətləndirilməsi nəticələri aşağıda göstəriləndiyi kimi ədalətli dəyər iyerarxiyasının səviyələrinə görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzəliş edilməyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii), 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmdə müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədalətli dəyər iyerarxiyasının səviyələri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir. 24 sayılı Qeydə baxın.

Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alışı, buraxılması və ya satışı ilə əlaqədardır. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

Amortizasiya olunmuş dəyər (AD) əsas məbləğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlərin əlavə edilməsindən, maliyyə aktivləri üçün isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə alətinin ilkin tanınma zamanı qeydə alınan dəyəridir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər-hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrinin balans dəyərinə daxil edilir.

Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi gələcək pul ödənişləri və ya daxilolmalarını (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin fəaliyyət müddəti və ya daha qısa müddət ərzində maliyyə alətinin ümumi balans dəyərinə diskontlaşdırılan dərəcədir.

Maliyyə alətlərinin ilkin tanınması

MZƏD kateqoriyasında ölçülən maliyyə alətləri ilkin olaraq ədalətli dəyərlə tanınır. Bütün digər maliyyə alətləri əməliyyat xərcləri də daxil olmaqla, ilkin olaraq ədalətli dəyərlə tanınır. İlkin tanınma zamanı ədalətli dəyər ən yaxşı olaraq əməliyyat qiyməti ilə təsdiqlənir. İlkin tanınma zamanı gəlir və ya zərər yalnız ədalətli dəyər ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə aləti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edilə bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. İlkin tanınmadan sonra amortizasiya olunmuş dəyərlə qiymətləndirilən maliyyə aktivləri və ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən ("DMGƏD") borc alətlərinə investisiyalar üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır və bu da aktivin ilkin tanınmasından dərhal sonra zərərin tanınması ilə nəticələnir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("standart şərtlər" əsasında alış və satışlar), Qrupun maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Qrupun həmin maliyyə aləti üzrə müqavilə tərəfi olduğu halda tanınır.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: qiymətləndirmə kateqoriyaları

Qrup maliyyə aktivlərini amortizasiya olunmuş dəyərle təsnifləşdirir və ölçür. Bore maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə ölçülməsi: (i) müvafiq aktivlər portfelinin idarə olunması üçün Qrupun biznes modelindən və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: biznes model

Biznes model Qrupun nağd pul axınları əldə etməsi məqsədilə portfelin idarə edilməsi üçün istifadə etdiyi metodu əks etdirir və Qrupun məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi (“müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi üçün aktivin saxlanması”) və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan nağd pul axınlarının əldə edilməsi (“müqavilə üzrə nağd pul axınlarının əldə edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanması”) olub-olmadığını müəyyən edir. (i) və (ii) bəndlər tətbiq edilmədikdə, maliyyə aktivləri “digər” biznes modellərə aid edilir və MZƏD kateqoriyasında ölçülür.

Biznes model qiymətləndirmə tarixində mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Qrupun həyata keçirməyi planlaşdırdığı fəaliyyətə dair bütün müvafiq sübutlar əsasında aktivlər qrupu (portfel səviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilməsi zamanı Qrupun nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının əldə edilməsi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə yanaşmalar və aktivlər üzrə gəlirliliyin qiymətləndirilməsi üsulları daxildir. Qrupun öz maliyyə aktivləri üçün biznes modellərin müəyyən edilməsi zamanı istifadə etdiyi əsas mülahizələr 4 sayılı Qeyddə göstərilir.

Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrdə qiymətləndirilməsi: pul axınlarının xüsusiyyətləri

Biznes model müqavilə üzrə pul axınlarının əldə edilməsi və ya müqavilə üzrə pul axınlarının əldə edilməsini və maliyyə aktivlərinin satılması üçün saxlanılmasını nəzərdə tutduqda, Qrup pul axınlarının yalnız əsas bore və faiz ödənişlərindən ibarət olub-olmadığını qiymətləndirir (YƏMFÖ təhlili).

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riskə və ya dəyişkənliyə məruz qalmanı nəzərdə tutduqda, müvafiq maliyyə aktivləri MZƏD kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. YƏMFÖ təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Qrupu öz maliyyə aktivləri üçün YƏMFÖ təhlili həyata keçirdiyi zaman istifadə etdiyi əsas mülahizələr 4 sayılı Qeyddə göstərilir.

Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi

Maliyyə aktivlərinin idarə edilməsi üzrə biznes model tam dəyişdirildikdə, bütün maliyyə alətləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada – biznes modeldəki dəyişiklikdən sonrakı ilk hesabat dövrünün əvvəlindən tətbiq edilir. Qrup cari və müqayisəli dövr ərzində öz biznes modelini dəyişdirməmiş və maliyyə aktivlərini yenidən təsnifləşdirməmişdir.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Maliyyə aktivlərinin tanınmasının dayandırılması

Qrup aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Qrup maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda.

Qarşı tərəf satışa məhdudiyyətlər qoymadan aktivləri tam olaraq əlaqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadıqda nəzarəti özündə saxlayır.

Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları

Maliyyə öhdəlikləri sonradan amortizasiya olunmuş dəyərlə ölçülür.

Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması

Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yəni, müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya icra müddəti başa çatdıqda).

Lizinq prosesinin başlanması anı

Lizinq prosesinin başlanması anı lizinq razılığının imzalandığı və ya daha əvvəl baş verdiyi halda öhdəliyin yarandığı tarix hesab olunur. Bu anlayışın məqsədlərinə əsasən öhdəlik yazılı olmalı, əməliyyata cəlb olunmuş şəxslər tərəfindən imzalanmalı və əməliyyatın əsas şərtlərini müəyyənləşdirməlidir.

Lizinq şərtlərinin başlanması

Lizinq şərtlərinin başlanması icarə götürənin lizinq obyektindən istifadə hüquqlarının başladığı an hesab olunur. Bu həm də lizinqin ilkin tanınma tarixidir.

Lizinqin klassifikasiyası

Maliyyə lizinqi bütün risk və faydaları əmlak sahibinin üzərinə keçirir. Mülkiyyət hüququ nəticədə ötürülə və ya ötürülməyə bilər. Bütün digər lizinqlər əməliyyat lizinqinə aid edilir.

Maliyyə lizinqi gəlirləri/Maliyyə gəlirlərinin uçotu

Qrup maliyyə lizinqi gəlirlərini lizinqə qoyulmuş xalis investisiya məbləğində tanıyır. Lizinqə qoyulmuş investisiya lizinqə götürən tərəfindən zəmanət verilmiş məbləğ və zəmanət təqdim olunmamış qalıq məbləği daxil edilməklə (birlikdə lizinqə qoyulmuş ümumi investisiya) və lizinqə daxil edilən faiz dərəcəsi ilə nəzərə alınmamaqla hesablanmış minimum lizinq ödənişlərinin ümumi cəmi kimi hesablanır. Lizinqə hesablanmış faiz dərəcəsi lizinqin başlanma anında lizinqə qoyulmuş ümumi investisiya məbləğinin lizinq obyektinin ədalətli dəyərində bərabər olmasını təmin edən endirim dərəcəsidir.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Maliyyə lizinqi gəlirləri/Maliyyə gəlirlərinin uçotu (davamı)

Lizinqə qoyulmuş ümumi investisiya ilə lizinqə qoyulmuş xalis investisiya arasındakı fərq gələcək dövrün maliyyə gəlirini əks etdirir. Gələcək dövrün maliyyə gəliri lizinq müddəti boyunca lizinq əlavə edilmiş endirim dərəcəsi vasitəsilə amortizasiya olunur.

Birbaşa olaraq lizinq münasibətlərinin təşkil edilməsi ilə əlaqədar olan əlavə xərclər Qrupun istehsalat və diling məqsədləri üçün verdiyi lizinqlər istisna olmaqla, maliyyə lizinqi üzrə debitor borclarının ilkin məbləğində daxil edilir və lizinq dövründə qeydə alınmış gəlirlərin həcmi azaldır. Bu halda həmin xərclər yekun satışlarda olduğu kimi satış üzrə qazancın bir hissəsi kimi xərcə silinir.

İcarəyə verən tərəfindən müəyyən edilmiş ilkin birbaşa xərclərə komissiya haqqı, hüquqi haqlar və lizinqin təşkili və danışıqlar üçün sərf olunan birbaşa və artan daxili xərclər aid edilir. Satış və marketing komandasının xərcləri kimi ümumi xərclər ilkin birbaşa xərclərə aid edilmir. Maliyyə lizinqi üçün ilkin birbaşa xərclər maliyyə lizinqi gəlirlərinin ilkin ölçülməsinə daxil edilir və lizinq müddəti boyunca tanınmış gəlir məbləğini azaldır. Lizinqverən tərəfindən həyata keçirilmiş sığorta ödənişləri lizinqalan tərəfindən geri ödənilmədikdə həmin məbləğ minimal lizinq ödənişlərindən çıxılır.

Maliyyə lizinqi üzrə debitor borcları həmçinin lizinq əmlakının mülkiyyət hüququ ilə bağlı bütün əhəmiyyətli risk və faydaların qarşı tərəfə ötürüldüyü təqdirdə, quraşdırılmaqda olan avadanlıqları əks etdirir. Qrupun lizinq əmlakının quraşdırılmasından əvvəl lizinqalandan əldə etdiyi ödənişlər borc üzrə əsas məbləğin ödənilməsi kimi qeydə alınır. Qrupun faiz gəlirlərini avadanlığın yekun quraşdırılma tarixindən başlayaraq hesablayır.

Lizinq əməliyyatının başlanma tarixindən sonra və lizinq müddətinin əvvəlində təchizatçıya verilmiş bütün avans ödənişləri digər aktivlərin tərkibində qabaqcadan ödənişlər kimi qeydə alınır. Qrupun lizinq müddətinin başlanmasından əvvəl lizinqalandan əldə etdiyi ödənişlər lizinqalanlardan alınmış avanslar və digər öhdəliklərin tərkibində avanslar kimi göstərilir. Həmin məbləğlər lizinq müddətinin başlanma tarixində maliyyə lizinqi üzrə debitor borclarından çıxılır.

Lizinq avadanlığı

Lizinq avadanlığı gələcəkdə lizinqə verilmək məqsədilə alınmış avadanlığı əks etdirir və alış dəyərində qeydə alınır. Lizinq əməliyyatının başlanma tarixində alış dəyəri ilə avadanlığın ədalətli dəyəri arasında fərq yarandıqda, mənfəət və zərər avadanlığın lizinq müddətinin başlanma tarixində maliyyə lizinqi üzrə debitor borclarına təsnifləşdirildiyi anda uçota alınır.

Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, ilkin ödəniş müddəti üç aydan az olan banklararası depozitlər daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə məhdudiyyət qoyulmuş vəsaitlər maliyyə vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyərle qeydə alınır: (i) müqavilə üzrə nağd pul axınlarını əldə etmək məqsədilə saxlanılır və həmin nağd pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir və (ii) MZƏD kateqoriyasında qiymətləndirilmir.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Qrupun mülkiyyətinə keçmiş girov

Qrupun mülkiyyətinə keçmiş girov vaxtı keçmiş kreditlərlə bağlı Qrup tərəfindən əldə edilmiş maliyyə və qeyri-maliyyə aktivlərindən ibarətdir. Bu aktivlər əldə edildiyi zaman ilkin olaraq ədalətli dəyerdə tanınır və aktivlərin növündən və Qrupun həmin aktivləri istifadə etmək niyyətindən asılı olaraq əsas vəsaitlər, digər maliyyə aktivləri, investisiya mülkiyyəti və sair aktivlərin tərkibində mal-material ehtiyatlarına daxil edilir və sonradan belə aktivlər üzrə uçot siyasətlərinə uyğun olaraq yenidən qiymətləndirilir və uçota alınır.

Təqdimatın digər əsasları

Konsolidasiya edilmiş maliyyə hesabatları, başqa cür qeyd edilmədiyi hallarda, Azərbaycan Manatı (“AZN”) ilə ifadə edilir. Konsolidasiya edilmiş maliyyə hesabatları şərti dəyər kimi ədalətli dəyerdə qeydə alınan əmlak, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər və investisiya mülkiyyəti istisna olmaqla tarixi dəyər əsasında tərtib edilmişdir.

MHBS-nin qəbul edilməsi Qrupun mühasibat uçotu siyasətində dəyişikliklərə səbəb olmuşdur. Düzəliş edilmiş mühasibat prinsipləri aşağıda göstərilmişdir:

Əmlak və avadanlıqlar

Əmlak hər hansı yığılmış amortizasiya və ehtiyac yaranarsa dəyərsizləşmə üzrə zərərlər çıxılmaqla, ilkin dəyerdə uçota alınır.

Kiçik həcmli təmir və gündəlik texniki xidmət xərcləri çəkildiyi dövrdə xərcə silinir. Əmlak və avadanlıqların əsas hissələrinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz edilmiş hissələr balansdan silinir.

Əmlak və avadanlıqlar

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyərsizləşmə əlamətlərinin mövcudluğunu qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpa dəyərini təxmin edir. Aktivin bərpa dəyəri onun satış üzrə məsrəfləri çıxılmaqla ədalətli dəyəri və istifadədə olan dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpa dəyərinə qədər azaldılır və dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərərdə tanınır. Aktivin satışı üzrə məsrəflər çıxılmaqla, onun ədalətli dəyərini və ya istifadədə olan dəyəri müəyyən etmək üçün istifadə edilmiş təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illərdə tanınmış dəyərsizləşmə üzrə zərər ləğv edilir. Əmlak və avadanlıqların silinməsindən yaranan mənfəət və ya zərər gəlirin məbləği ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərdə (digər əməliyyat gəlirləri və xərcləri kimi) tanınır.

Köhnəlmə

Əmlak və avadanlıqlar üzrə köhnəlmə düz xətt metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən təxmini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini və ya yenidən qiymətləndirilmiş dəyərini onların qalıq dəyərində azaltmaqla hesablanır:

	Faydalı istifadə müddəti
Kompüter və rabitə avadanlıqları	4 il
Mebel və digər avadanlıqlar	5 il
Nəqliyyat vasitələri	4 il

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Köhnəlmə (davamı)

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər cıxıldıqdan sonra, Qrup tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbləğ aktivin qalıq dəyəridir. Qrup aktivini onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra bərabər olur. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.

İnvestisiya mülkiyyəti

İnvestisiya mülkiyyəti, tamamlanmış və tikilməkdə olan əmlak və ya icarə ödənişləri əldə etmək, kapitalın artırılması və ya hər ikisi üçün saxlanılan yenidən qurulan əmlakdan ibarətdir. İcarə şərtləri saxlanılan əmlak, icarə ödənişləri əldə etmək, kapitalın artırılması və ya hər ikisi üçün saxlanıldıqda, fəaliyyəti müddətində satılmaq, istehsal və ya inzibati funksiyalarda istifadə edilmək əvəzinə investisiya mülkiyyəti kimi təsnif edilir.

İnvestisiya mülkiyyətinə aşağıdakıları nümunə göstərmək olar:

- iş fəaliyyəti müddətində qısamüddətli satış üçün deyil, uzunmüddətli kapitalın artırılması üçün saxlanılan torpaq;
- hazırda təyin olunmamış gələcək istifadəyə verilmiş torpaq (Qrup ərazini mülkiyyətində olan əmlak kimi və ya iş fəaliyyəti müddətində qısamüddətli satış üçün istifadə edəcəyini müəyyənləşdirməmişdirsə, ərazi kapitalın artırılması üçün nəzərdə tutulur);
- Qrupa məxsus (və ya qrupun sahib olduğu binaya aid istifadə hüququ olan aktiv) və bir və ya daha çox əməliyyat icarəsi ilə icarəyə verilmiş tikili;
- boş olan, lakin bir və ya daha çox əməliyyat icarəsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili;
- investisiya mülkiyyəti olaraq istifadə üçün inşa edilən və ya inkişaf etdirilən əmlak.

İnvestisiya mülkiyyəti əməliyyat xərcləri daxil olmaqla, ilkin olaraq, maya dəyəri ilə ölçülür. Əməliyyat xərclərinə köçürmə vergiləri, hüquqi xidmətlər üçün peşəkar xidmət haqları və əmlakı istismar oluna bilməsi üçün lazımı vəziyyətə gətirmək üçün ilkin icarə komissiyaları daxildir. Balans dəyərinə, tanınma meyarlarına cavab verildiyi təqdirdə, mövcud investisiya mülkiyyətinin bir hissəsinin əvəzləşdirmə xərcləri də daxil edilir.

İlkin tanınmadan sonra investisiya mülkiyyəti hesabat tarixindəki bazar şərtlərini əks etdirən ədalətli dəyərlə göstərilir. İnvestisiya mülkiyyətinin ədalətli dəyərindəki dəyişikliklərdən yaranan gəlirlər və ya zərərlər, müvafiq vergi təsiri daxil olmaqla, yarandıqları dövrdə mənfəət və ya zərər hesabatına daxil edilir. Maliyyə hesabatlarının məqsədləri üçün iki dəfə sayılmamaq üçün maliyyə hesabatlarında əks olunan ədalətli dəyər:

- icarə təşviqlərinin yayılması və/və ya minimal icarə ödənişləri nəticəsində yaranan hər hansı hesablanmış gəlirin balans dəyəri ilə azaldılır;
- icarə əsasında saxlanılan investisiya mülkiyyəti halında: maliyyə vəziyyəti hesabatında maliyyə icarəsi öhdəliyi kimi tanınan əsas icarəçi qarşısında öhdəliyin balans dəyəri artmışdır.

İnvestisiya mülkiyyətinə (və ya investisiya mülkiyyətindən) köçürmələr, yalnız istifadəsi üzrə dəyişiklik baş verdiyi təqdirdə, yerinə yetirilir. İnvestisiya mülkiyyətindən sahibkar mülkiyyətinə köçürülmə üçün, sonrakı uçot üzrə şərti dəyər istifadədə olan dəyişiklik tarixinə olan ədalətli dəyərdir.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

İnvestisiya mülkiyyəti (davamı)

İnvestisiya mülkiyyəti ya ləğv edildikdə, ya da istifadədən birdəfəlik çıxarıldıqda və xaric edilməsindən gələcək iqtisadi mənfəət gözlənilmədikdə uçotdan çıxarılır. Xalis xaricolma gəlirləri ilə aktivin balans dəyəri arasındakı fərq tanınmanın dayandırılması dövründəki mənfəət və ya zərər hesabatında uçota alınır.

Müddətli borc öhdəlikləri

Müddətli borc öhdəliklərinə rezident və qeyri-rezident banklardan, eləcə də digər maliyyə institutlarından müəyyən edilmiş ödəmə müddətləri və sabit faiz dərəcəsi ilə cəlb edilmiş kreditlər daxildir. Müddətli borc öhdəlikləri ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyərdə qeydə alınır.

Buraxılmış borc qiymətli kağızlar

Buraxılmış borc qiymətli kağızlara Qrup tərəfindən emissiya edilmiş istiqrazlar daxildir. Buraxılmış borc qiymətli kağızlar amortizasiya olunmuş dəyərdə qeydə alınır.

İcarə müqavilələri

Qrupun icarəyə götürən qismində çıxış etdiyi icarə müqavilələrinin uçotu

Qrup ofis sahələri icarəyə götürür. İcarə müqavilələri Qrupun icarəyə götürülmüş aktivini istifadə etdiyi tarixə müvafiq öhdəliklə birlikdə aktivdən istifadə hüququ kimi tanınır. Hər bir icarə ödənişi öhdəlik və maliyyə xərcləri arasında bölüşdürülür. Maliyyə xərcləri hər bir dövr üçün öhdəliyin qalığı üzrə sabit olaraq müntəzəm faiz dərəcəsini təmin etmək üçün icarə müddəti ərzində mənfəət və ya zərərə aid edilir. İlkin dəyərlə tanınan aktivdən istifadə hüququ onun faydalı istifadə və ya icarə müddəti ərzində (bu müddətlərdən hansı daha tez başa çatarsa) düz xətt metodu ilə amortizasiya edilir.

İcarə müqaviləsi üzrə yaranan öhdəliklər ilkin olaraq cari dəyərlə qiymətləndirilir. İcarə öhdəliklərinə aşağıdakı icarə ödənişlərinin xalis cari dəyəri daxildir:

- İcarə üzrə alınacaq həvəsləndirici ödənişlər çıxılmaqla, sabit ödənişlər (məhiyyətə sabit ödənişlər daxil olmaqla);
- İndeks və ya dərəcələrdən asılı olan dəyişkən icarə ödənişləri;
- Zəmanətli son qalıq dəyəri üzrə icarəyə götürən tərəfindən ödənilməsi gözlənilən məbləğlər;
- İcarəyə götürənin əsaslandırılmış şəkildə əmin olduğu halda alış hüququnun istifadə ediləcəyi qiymət;
- İcarə müddəti ərzində icarəyə götürən icarəni ləğv etmə hüququnu istifadə edərsə, icarənin ləğv edilməsi ilə bağlı cərimə ödənişləri.

İcarə ödənişləri icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi ilə diskontlaşdırılır. Bu faiz dərəcəsinin müəyyən edilməsi mümkün olmadıqda icarəyə götürənin borc kapitalı üzrə artan faiz dərəcəsi istifadə edilir. Borc kapitalı üzrə artan faiz dərəcəsi icarəyə götürənin oxşar iqtisadi mühitdə aktivdən istifadə hüququnun dəyərinə oxşar məbləğdə aktiv əldə etməsi üçün eyni müddət və şərtlərlə zəruri olan vəsaitlərin cəlb edilməsi zamanı ödəməli olduğu faiz dərəcəsidir. Aktivdən istifadə hüququ aşağıdakılar nəzərə alınmaqla, ilkin dəyərlə qiymətləndirilir.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

İcarə müqavilələri (davamı)

Qrupun icarəyə götürən qismində çıxış etdiyi icarə müqavilələrinin uçotu (davamı)

- İcarə öhdəliyinin ilkin qiymətləndirmə məbləği;
- İcarə üzrə həvəsləndirici ödənişlər çıxılmaqla, icarə müqaviləsinin başlanma tarixindən əvvəl aparılmış bütün icarə ödənişləri;
- Bütün ilkin birbaşa xərclər;
- Bərpa xərcləri.

İcarə müddətini müəyyən edərkən Qrupun rəhbərliyi icarənin uzadılması və ya icarənin ləğv edilməsi hüquqlarının istifadəsi üçün iqtisadi stimula yaradan bütün fakt və şərtləri nəzərə alır. İcarənin uzadılması hüquqları (və ya icarənin ləğv edilməsi hüququnun istifadəsi müddətindən sonrakı dövrlərin) yalnız müqavilənin müddətinin uzadılacağına (və ya ləğv edilməyəcəyinə) əsaslı şəkildə əminlik olduqda icarə müddətinə daxil edilir.

Qiymətləndirməyə təsir edən mühüm hadisə baş verdikdə və ya şəraitdə əhəmiyyətli dəyişiklik olduqda və belə hallar icarəyə götürənin nəzarəti altında olduqda qiymətləndirmə yenidən nəzərdən keçirilməlidir.

Aktivlər əməliyyat icarəsinə verildikdə alınacaq icarə ödənişləri icarə müddəti ərzində düz xətt metodundan istifadə etməklə icarə gəliri kimi tanınır.

Mənfəət vergisi

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən mənfəət vergisi Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrdə vergi təsiri bilavasitə sair məcmu gəlirlərdə qeydə alınan əməliyyatlar istisna olmaqla, məcmu gəlirlərdə qeydə alınır.

Cari mənfəət vergisi cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və əməliyyat xərcləri kimi qeydə alınır.

Qeyri-müəyyən vergi mövqeləri

Qrupun qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər bir hesabat dövrünün sonunda yenidən qiymətləndirilir. Rəhbərlik Qrupun vergi mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nəzərə alınmır. Bu cür qiymətləndirmə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair hər hansı məhkəmə və ya digər qurumların məlum qərarlarına əsasən aparılır. Mənfəət vergisi istisna olmaqla, cərimələr, penyalar və vergilər üzrə öhdəliklər hesabat dövrünün sonunda öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır.

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Gəlir və xərclərin uçotu

Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə mənfəət və ya zərərdə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, eləcə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılaşdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir.

Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Qrup tərəfindən alınmış komissiya haqları, Qrupun xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal edildikdə və kreditin verilməsindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırmadıqda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Qrup kreditlərin verilməsi üzrə öhdəlikləri MZƏD kateqoriyasına aid olunan maliyyə öhdəlikləri kimi təsnifləşdirmir.

Faiz gəlirləri dəyərsizləşmiş maliyyə aktivləri (3-cü Mərhələ) istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyərində effektiv faiz dərəcəsinə tətbiq etməklə hesablanır. Belə aktivlər üzrə faiz gəlirini hesablayarkən dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyərində effektiv faiz dərəcəsi tətbiq edilir.

Xarici valyutanın çevrilməsi

Qrupun əməliyyat valyutası onun fəaliyyət göstərdiyi əsas iqtisadi mühitin valyutası hesab edilir. Qrupun funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır ("AZN").

Monetar aktiv və öhdəliklər Mərkəzi Bankın müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən Qrupun əməliyyat valyutasına çevrilir. Belə əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Qrupun əməliyyat valyutasına çevrilməsi nəticəsində yaranan gəlir və zərər il üzrə mənfəət və ya zərərdə (məzənnə fərqi üzrə zərər çıxılmaqla gəlir kimi) tanınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərlə qiymətləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr, o cümlədən səhm investisiyaları ədalətli dəyərin müəyyən edildiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə əməliyyat valyutasına çevrilir. Məzənnə dəyişikliklərinin pay qiymətli kağızların ədalətli dəyərində təsiri ədalətli dəyərin dəyişməsindən yaranan gəlir və ya zərərin bir hissəsi kimi əks etdirilir.

31 dekabr 2025-ci il tarixinə ABŞ dolları ilə ifadə olunmuş xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan rəsmi valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.7000 AZN (2024: 1 ABŞ dolları = 1.7000 AZN).

3. Əhəmiyyətli mühasibat prinsipləri (davamı)

Əvəzləşdirmə

Maliyyə aktiv və öhdəliklərinin əvəzləşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabatda daxil edilməsi tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququn, eləcə də əvəzləşdirməni aparmaq və ya aktivini realizasiya edərkən müvafiq öhdəliyi də satmaq niyyətinin mövcud olduğu hallarda həyata keçirilə bilər. Belə əvəzləşdirmə hüququ (a) gələcək hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hallarda hüquqi qüvvəyə malik olmalıdır: (i) adi fəaliyyət gedişində, (ii) defolt halı olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya müflisləşmə baş verdikdə.

İşçi heyəti ilə bağlı xərclər və müvafiq ayırmalar

Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Qrupun işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. Qrupun yerli qanunvericiliklə müəyyən edilmiş ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

Maliyyə alətləri - əsas qiymətləndirmə üsulları

Təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə və ya amortizasiya edilmiş dəyərdə qeydə alınır.

4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr

Qrup konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilən məbləğlərə və aktiv və öhdəliklərin balans dəyərinə növbəti maliyyə ili ərzində təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

Kredit riskinin əhəmiyyətli dərəcədə artması

Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Qrup hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivləri üzrə hesablanmış müvafiq defolt risklərini müqayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbətən artması nəzərdən keçirilir. Qrup əldə olunması əlavə xərc tələb etməyən dəstəkləyici və əsaslandırılmış məlumatları, o cümlədən müəyyən müştəri portfellerinin davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzərə alır. Qrup defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müəyyən edir və müvafiq proqnoz məlumatlarını fərdi maliyyə aləti və ya portfel səviyyəsində kredit riskinin qiymətləndirilməsində istifadə edir.

Biznes modelin qiymətləndirilməsi

Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirərkən rəhbərlik birləşmə səviyyəsini və maliyyə alətləri üzrə portfelleri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir.

4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)

Biznes modelin qiymətləndirilməsi (davamı)

Satış əməliyyatlarını qiymətləndirərkən Qrup onların əvvəlki dövrlərdə baş vermə tezliyini, müddətini və dəyərini, satış səbəblərini və gələcək satışlar ilə bağlı gözləntiləri nəzərə alır. Kredit keyfiyyətinin pisləşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları "pul axınlarının əldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəmə müddətinə qədər həyata keçirilən digər satışlar da nadir hallarda baş verməsi və dəyərinin ayrılıqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şərtilə, "pul axınlarının əldə edilməsi" biznes modelinə uyğun hesab edilir.

Qrup satış əməliyyatlarının əhəmiyyətini satışların həcmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin dəyərini müqayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız "stress" ssenarilərdə və ya Qrupun nəzarətində olmayan, təkrar baş verməyən və Qrup tərəfindən proqnozlaşdırıla bilməyən ayrıca hadisə ilə bağlı gözlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

"Pul axınlarının əldə edilməsi və satılması" biznes modelində aktivlərin pul axınlarının əldə edilməsi üçün saxlanması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (likvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gəlirlərinin əldə edilməsi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdirdiyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satışı onun tərkib hissəsi hesab edilir.

Digər kateqoriyaya əsasən satış vasitəsilə mənfəət əldə etmək üçün nağd pul axınlarının reallaşdırılması məqsədilə idarə olunan maliyyə aktivləri üzrə portfeller daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının əldə edilməsi ilə əlaqəlidir.

Əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin və investisiya mülkiyyətinin ədalətli dəyəri

İlkin tanınma

İnvestisiya mülkiyyəti, bu aktivlərin Qrupa əldə edildiyi tarixə hesablanmış xərclər kimi ədalətli dəyərlə ölçülmüşdür.

Sonrakı ölçmə

Qrup 31 dekabr 2025-ci il tarixinə investisiya mülkiyyətinin ədalətli dəyərindəki dəyişiklikdən 179,110 AZN məbləğində mənfəəti tanımışdır.

Pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri ("YƏMFÖ") meyarına uyğunluğunun qiymətləndirilməsi

Maliyyə aktivləri üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmək üçün mülahizələrin irəli sürülməsi tələb edilir.

Qrup müqavilə üzrə nağd pul axınlarının müddətini və ya məbləğini dəyişən müqavilə şərtlərini müəyyən etmiş və nəzərdən keçirmişdir. Nağd pul axınları o halda yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından əvvəl ödəmək mümkün olsun, vaxtından əvvəl ödənilən məbləğ əsas borcu və hesablanmış faizləri, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyanı özündə əks etdirdirsin.

4. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)

Pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişləri ("YƏMFÖ") meyarına uyğunluğunun qiymətləndirilməsi (davamı)

Aktiv üzrə əsas məbləğ əsas borc üzrə sonrakı ödənişlər (yəni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanınma zamanı ədalətli dəyərə bərabərdir. Bu qaydada istisna hal olaraq standart, həmçinin qabaqcadan ödəniş elementlərinə malik olan alətlərə yalnız əsas borc və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməyə imkan yaradır: (i) aktiv müqavilə və ya güzəştə verildikdə, (ii) qabaqcadan ödəniş məbləği müqavilə üzrə nominal dəyərdən və hesablanmış faizlərdən, eləcə də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə əsaslandırılmış əlavə kompensasiyadan ibarət olduqda və (iii) ilkin tanınma zamanı vaxtından əvvəl ödəniş elementinin ədalətli dəyəri əhəmiyyətsiz olduqda.

Qrupun kredit müqavilələri makroiqtisadi və ya normativ şərtlərdəki müəyyən dəyişikliklərə cavab olaraq faiz dərəcələrinin tənzimlənməsinə imkan verir. Rəhbərliyin öz mülahizəsi və qiymətləndirməsinə görə, bank sektorundakı rəqabət və borcalanların kreditləri yenidən maliyyələşdirmək qabiliyyəti faiz dərəcələrini bazar səviyyəsindən daha yuxarı müəyyən etməsinə mane olur və buna görə də pul axınları SPPI meyarına uyğun qiymətləndirilir.

Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu

Qrup öz fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. 9 sayılı MHBS-yə uyğun olaraq maliyyə alətləri ilkin olaraq ədalətli dəyərdə uçota alınmalıdır. Lakin həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür əməliyyatlar üçün fəal bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazım gəlir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir.

Fasiləsiz fəaliyyət prinsipi

Rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarını fasiləsiz fəaliyyət prinsipinə əsasən hazırlamışdır. Belə bir mülahizə irəli sürərkən rəhbərlik Qrupun maliyyə vəziyyətini, mövcud planları, əməliyyatların gəlirliliyini və maliyyə resurslarından istifadəni nəzərə almış və son maliyyə böhranının Qrupun gələcək əməliyyatlarına təsirini təhlil etmişdir.

Rəhbərliyin ölçü və hesabatlarına əsasən Qrup növbəti 12 ay ərzində likvidlik ehtiyaclarını tənzimləyə biləcək və buna əsasən hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları fasiləsizlik prinsipi əsasında hazırlanmışdır.

5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

Cari ildə Cəmiyyət Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası (MUBSS) və MUBSS -in Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (BMHŞK) tərəfindən qəbul edilmiş, Cəmiyyətin fəaliyyəti üçün münasib olan və 31 dekabr 2025-ci il tarixində bitən hesabat dövrünə şamil olunan bütün yeni və yenidən işlənmiş standartları və onlara dair şərhləri qəbul etmişdir.

Aşağıdakı dəyişikliklər 01 yanvar 2025-ci ildən qüvvəyə minib.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi (davamı)

21 saylı MUBS-Mübadilə qabiliyyətinin olmamasına dəyişikliklər (15 avqust 2023-cü il tarixində dərc olunub və 01 yanvar 2025-ci il tarixindən başlayan və ya sonrakı illik dövrlər üçün qüvvəyə minir)

MUBSS Müəssisələrə iki valyuta arasında mübadilə qabiliyyətinin qiymətləndirilməsinə və mübadilə qabiliyyəti olmadıqda spot məzənnənin müəyyən edilməsinə kömək etmək üçün 2023-cü il avqust ayında 21 saylı MUBS-yə dəyişikliklər dərc edib. Cəmiyyət dəyişikliklərdən xüsusi məqsəd üçün hesablama tarixində digər valyutaya mübadilə olunmayan xarici valyutada olan əməliyyatları olduqda təsirlənir.

21 saylı MUBS-yə dəyişikliklər Cəmiyyətin spot məzənnənin necə təxmin edilməsinin detallı tələblərini təmin etmir. Əvəzinə, onlar Cəmiyyətin hesablama tarixinə olan spot məzənnəni müəyyən edə biləcəyi qayda təyin edirlər. Yeni tələbləri tətbiq edəndə, müqayisəli məlumatları yeniləməyə icazə verilmir. İlk tətbiq edilən zaman yenilənmiş məbləğlərin ehtimal olunan spot məzənnə ilə bölüşdürülməmiş mənfəətə və ya məcmu məzənnə fərqləri üzrə ehtiyata dəyişikliklərin edilməsi tələb olunur.

Əksi qeyd olunmadığı təqdirdə, yuxarıda qeyd olunan dəyişikliklərin tətbiqi Cəmiyyətin maliyyə hesabatlarına əhəmiyyətli təsiri olmamışdır.

Yeni uçot qaydaları

Hazırkı maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Cəmiyyət tərəfindən, qüvvəyə minmə tarixindən əvvəl qəbul edilmiş standart və şərtlərdən əlavə, aşağıda göstərilən standart və şərtlər dərc edilmiş, lakin qüvvəyə minməmişdir. Cəmiyyət bu yeni və dəyişiklik edilmiş standartları və şərtləri, əgər tətbiq olunarsa, qüvvəyə mindikdən sonra qəbul etmək niyyətindədir.

Maliyyə alətlərinin ölçülməsinə və təsnifatlaşdırılmasına olunan dəyişikliklər- 9 saylı MHBS və 7 saylı MHBS -yə olunan dəyişikliklər (30 may 2024-cü il tarixində dərc olunub və 01 yanvar 2026-cı il tarixindən başlayan və ya sonrakı illik dövrlər üçün qüvvəyə minir).

30 may 2024-cü il tarixində MUBSS 9 saylı MHBS və 7 saylı MHBS-yə olunan dəyişiklikləri dərc edib:

- Bəzi maliyyə aktivlərinin və öhdəliklərinin tanınma və silinmə tarixlərinin aydınlaşması, elektron nağd pul köçürmə sistemi ilə ödənilən bəzi maliyyə öhdəlikləri üçün istisnadır;
- Maliyyə aktivinin yalnız əsas borc və faizlərin ödəniş şərtlərini (SPPİ) qarşılandığını qiymətləndirilməsi üçün növbəti təlimatların aydınlaşması və əlavə edilməsi;
- Nağd pul axınına dəyişə biləcək müqavilə şərti olan müəyyən alətlərin yeni açıqlamalarının əlavə olunması (ətraf mühitin, Cəmiyyətin və dövlət hədəflərinin çatması ilə bağlı xüsusiyyətləri olan bəzi alətlər); və
- Digər ümumi gəlirlər vasitəsi ilə ədalətli dəyərlə formalaşan kapital alətlərinin açıqlamalarının yenilənməsi.

Bu nəşrə aşağıdakı düzəlişlər daxildir:

- 1 saylı MHBS: İlk dəfə tətbiq edənlər üçün hedcinq uçotuna dair aydınlaşdırmalar;
- 7 saylı MHBS: Tanınmanın dayandırılması ilə bağlı mənfəət və ya zərərin tanınması üzrə təlimat;
- 7 saylı MHBS: Ədalətli dəyər və əməliyyat qiyməti arasında təxirə salınmış fərqlər üçün təkmilləşdirilmiş açıqlamalar;
- 7 saylı MHBS: Tətbiqdə təkmilləşdirmələr və kredit riski ilə bağlı açıqlamalar;
- 9 saylı MHBS: İcarəyə götürənin icarə öhdəliklərinin tanınmasının dayandırılmasına dair izahatlar;
- 9 saylı MHBS: Əməliyyat qiymətinin müəyyən edilməsi üzrə əlavə təlimat;
- 10 saylı MHBS: “De-fakto agent”in müəyyən edilməsinə dair aydınlaşdırmalar;
- 7 saylı MUBS: Xərc metodu ilə bağlı təkmilləşdirmələr.

**“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi (davamı)

18 sayılı MHBS Maliyyə hesabatlarının təqdimatı və açıqlamaları (09 aprel 2024-cü il tarixində dərc olunub və 01 yanvar 2027-ci il tarixindən başlayan və ya sonrakı illik dövrlər üçün qüvvədədir)

Aprel 2024-cü ildə, MUBSS 18 sayılı MHBS-ni, əsas diqqətin mənfəət və ya zərər Hesabatındakı yeniliklərə çəkməklə maliyyə hesabatların təqdimatı və açıqlamaları haqqında yeni standartı dərc edib. 18 sayılı MHBS-da təqdim olunan əsas yeniliklərə aşağıdakılara aiddir:

- Mənfəət və ya zərər hesabatının quruluşuna;
- Cəmiyyətin maliyyə hesabatlarından kənarda dərc olunan müəyyən Mənfəət və ya Zərər fəaliyyət ölçüləri üçün tələb olunan açıqlamalara (rəhbərlik tərəfindən müəyyən olunan ölçülər);
- Ümumən ilkin maliyyə hesabatlarına və qeydlərinə tətbiq edilən təkmilləşdirilmiş birləşmə və bölünmə prinsiplərinə;

18 sayılı MHBS, 1 sayılı MUBS-nin bir çox prinsipləri limitli dəyişikliklərlə saxlayaraq, əvəz edəcək. 18 sayılı MHBS maliyyə hesabatlarında maddələrin tanınmasına və ölçülməsinə təsir göstərməyəcək, lakin Cəmiyyətin “əməliyyat mənfəəti və ya zərəri” kimi təqdim etdiyi göstəriciləri dəyişə bilər. 18 sayılı MHBS,

01 yanvar 2027-ci il və ya ondan sonra başlayan hesabat dövrləri üçün tətbiq olunacaq və müqayisəli məlumatlara da aiddir.

19 sayılı MHBS İctimai hesabatlılığı olmayan törəmə müəssisələrin açıqlanmaları (09 may 2024-cü ildə dərc olunub və 01 yanvar 2027-ci il və ya ondan sonra başlayan illik dövrlər üçün qüvvəyə minir)

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (MUBSS) törəmə müəssisələr üçün yeni MHBS Mühasibat Uçotu Standartını dərc etmişdir. 19 sayılı MHBS, uyğun törəmə müəssisələrə azaldılmış açıqlanmalarla MHBS Mühasibat Uçotu Standartlarını istifadə etməyə icazə verir. 19 sayılı MHBS-nin tətbiqi törəmə müəssisələrin maliyyə hesabatlarının hazırlanması ilə bağlı xərcləri azaldacaq, eyni zamanda onların maliyyə hesabatlarının istifadəçiləri üçün məlumatların faydalılığını qoruyub saxlayacaqdır.

Öz maliyyə hesabatları üçün MHBS Mühasibat Uçotu Standartlarını istifadə edən törəmə müəssisələr, onların istifadəçilərinin məlumat ehtiyacları ilə müqayisədə qeyri-mütənasib ola bilən açıqlanmalar təqdim edirlər. 19 sayılı MHBS bu problemləri aşağıdakı şəkildə həll edəcəkdir:

- törəmə müəssisələrə həm ana şirkətin, həm də özlərinin maliyyə hesabatlarının istifadəçilərinin ehtiyaclarını təmin etmək imkanı yaratmaq üçün vahid mühasibat uçotunun tətbiqi;
- məlumatların açıqlanması tələblərinin azaldılması – MHBS 19 maliyyə hesabatlarının istifadəçilərinin ehtiyaclarına daha uyğun olan məlumatları açıqlamağa imkan verəcək.

2025-ci ilin avqustunda MUBSS **21 sayılı MUBS – Xarici Valyuta Məzənnələrində Dəyişikliklərin Təsirləri** (Hiperinflasiya Təqdimat Valyutası) standartına Müəssisə hiperinflasiya şəraitində təqdimat valyutasını necə müəyyənləşdirəcəyi və valyutanın dəyişmə qabiliyyəti olmadıqda xarici valyuta əməliyyatlarını necə qiymətləndirəcəyini izah etmək məqsədilə düzəlişlər etd. Müəssisə ölçmə tarixində başqa valyutaya dəyişdirilə bilməyən xarici valyutada əməliyyat və ya əməliyyat apardıqda təsirə məruz qalır. Düzəlişlər 01 yanvar 2027-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik hesabat dövrləri üçün qüvvəyə minir, erkən tətbiqə icazə verilir.

Yuxarıda əksinə təsvir edilmədikcə, yeni standartlar və izahlar Rəhbərlik tərəfindən nəzərdən keçirilir və onların Qrupun maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməsinin gözlənilmədiyinin qənaətinə gəlinir.

Bu yeni standartların və izahların tələbləri bu maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilməmişdir. Rəhbərlik bu yeni standartların və izahların mümkün təsirini qiymətləndirmiş və onların tətbiqinin maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərməyini gözləmir. Bu standartlar müvafiq qüvvəyə minmə tarixlərindən etibarən tələb olunduğu kimi tətbiq ediləcəkdir.

"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

6. Pul vəsaitləri və onların ekvivalentləri

Qrupun pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Tələbli bank hesabları	39,444	116,056
Yolda olan pul vəsaitləri	5,200	-
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	44,644	116,056

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə Qrupun bankda olan pul vəsaitlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir: Qrupun kredit riskinin təsnifatı sistemi 23 sayılı Qeyddə təsvir edilir.

	31 dekabr 2025-ci il Rezident banklardakı cari hesablar	31 dekabr 2024-cü il Rezident banklardakı cari hesablar
Orta dərəcə	44,644	116,056
Cəmi pul vəsaitləri və onların ekvivalentləri, nağd pul çıxılmaqla	44,644	116,056

Yuxarıdakı cədvəldə göstərilən kredit reytingləri Standard & Poor's agentliyinin reytinglərinə (bələ reytinglərin mövcud olduğu halda) və ya Standard & Poor's reyting şkalası üzrə ən yaxın ekvivalentə çevrilmiş Moody's və ya Fitch reytinglərinə əsaslanır.

7. Maliyyə lizinqi üzrə debitor borcları

Qrupun maliyyə lizinqi üzrə debitor borcları aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Nəqliyyat vasitələri		
Maliyyə lizinqi üzrə debitor borcları	13,025,613	10,206,045
Çıxılsın: Gözlənilən kredit zərəri üzrə ehtiyat	(159,134)	(154,731)
Əmlak		
Maliyyə lizinqi üzrə debitor borcları	373,842	-
Çıxılsın: Gözlənilən kredit zərəri üzrə ehtiyat	(9,365)	-
Cəmi maliyyə lizinqi üzrə debitor borcları	13,230,956	10,051,314

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə 13,399,455 AZN və 10,206,045 AZN məbləğlərində maliyyə lizinqi üzrə debitor borclarına, maliyyə lizinqi müqavilələri üzrə öhdəliklərini yerinə yetirə bilməyən müştərilərdən, maliyyə lizinqi obyektinin geri alındığı tarixədək, pul formasında alınmalı olan ödənilməmiş əsas məbləğlər, hesablanmış faizlər və cərimələr aiddir.

Lizinqin müddəti ərzində lizinqə verilmiş aktivlər üzrə mülkiyyət hüququ Qrupa məxsusdur. Maliyyə lizinqi müqavilələrinə əsasən lizinqə verilmiş aktivlər üzrə mülkiyyət hüququ həmin müqavilələrin müddətinin sonunda lizinqəalanlara keçir. Lizinqə verilmiş aktivlərin müxtəlif səbəblərə görə zədələnməsi, oğurlanması və digər hallar ilə bağlı risklər sığortalandır.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

7. Maliyyə lizinqi üzrə debitor borcları(davamı)

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi 2025
Nəqliyyat vasitələri				
Fərdi dəyərsizləşmə əlaməti olmayan lizinqlər	6,964,467	-	-	6,964,467
Vaxtı keçmiş və ya dəyərsizləşmiş kreditlər:				
- vaxtı 30 gündən az keçmiş	3,606,882	-	-	3,606,882
- vaxtı 30-89 keçmiş	-	1,581,629	-	1,581,629
- vaxtı 90-179 keçmiş	-	-	206,584	206,584
- vaxtı 180-360 keçmiş	-	-	117,530	117,530
- vaxtı 360 gündən çox keçmiş	238,928	157,255	152,338	548,521
Cəmi vaxtı keçmiş və dəyərsizləşmiş kreditlər	3,845,810	1,738,884	476,452	6,061,146
Cəmi nəqliyyat vasitələri lizinqləri	10,810,277	1,738,884	476,452	13,025,613
GKZ üzrə ehtiyat	(75,069)	(63,730)	(20,335)	(159,134)
Xalis lizinqlər	10,735,208	1,675,154	456,117	12,866,479

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi 2025
Əmlak				
Fərdi dəyərsizləşmə əlaməti olmayan lizinqlər	235,537	-	-	235,537
Vaxtı keçmiş və ya dəyərsizləşmiş kreditlər:				
- vaxtı 30 gündən az keçmiş	-	-	-	-
- vaxtı 30-89 keçmiş	-	57,982	-	57,982
- vaxtı 90-179 keçmiş	-	-	80,323	80,323
- vaxtı 180-360 keçmiş	-	-	-	-
- vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi vaxtı keçmiş və dəyərsizləşmiş kreditlər	-	57,982	80,323	138,305
Cəmi nəqliyyat vasitələri lizinqləri	235,537	57,982	80,323	373,842
GKZ üzrə ehtiyat	(454)	(3,126)	(5,785)	(9,365)
Xalis lizinqlər	235,083	54,856	74,538	364,477

8. Faktoring müqavilələri

Grupun faktoring müqavilələri aşağıdakı kimidir:

	December 31, 2025	December 31, 2024
<i>Faktoring müqavilələri</i>		
Faktoring müqavilələri üzrə debitor borcları	2,725,276	-
Çıxışın: Gözlənilən kredit zərəri üzrə ehtiyat	(181,792)	-
Cəmi faktoring müqavilələri	2,543,484	-

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

8. Faktoring müqavilələri (davamı)

31 dekabr 2025-ci il tarixinə 2,725,276 AZN məbləğində faktoring müqavilələrinin bitmə tarixinə qədər faktoring müqavilələri üzrə öhdəliklərini yerinə yetirə bilməyən müştərilərdən ödənilməmiş əsas borc məbləğlərinə, hesablanmış faizlərə və cərimələrə aiddir.

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi 2025
Fərdi dəyərsizləşmə əlaməti olmayan faktoring müqavilələri	497,823	174,612	606,191	1,278,626
Vaxtı keçmiş və ya dəyərsizləşmiş faktoring müqavilələri:				
- vaxtı 30 gündən az keçmiş	170,235	118,363	27,682	316,279
- vaxtı 30-89 keçmiş	176,156	13,298	114,112	303,565
- vaxtı 90-179 keçmiş	39,634	40,807	96,270	176,710
- vaxtı 180-360 keçmiş	101,118	49,399	231,739	382,256
- vaxtı 360 gündən çox keçmiş	1,374	3,542	262,922	267,840
Cəmi vaxtı keçmiş və dəyərsizləşmiş faktoring müqavilələri	488,517	225,409	732,725	1,446,650
Cəmi nəqliyyat vasitələri lizinqləri	986,340	400,021	1,338,916	2,725,276
GKZ üzrə ehtiyat	(43,350)	(56,469)	(81,973)	(181,792)
Xalis faktoring müqavilələri	942,990	343,552	1,256,943	2,543,484

9. Lombard kreditlər

Qrupun lombard kreditləri aşağıdakı kimidir:

	December 31, 2025	December 31, 2024
<i>Lombard kreditləri</i>		
Lombard kreditləri üzrə debitor borcları	448,939	-
Çıxılsın: Gözlənilən kredit zərəri üzrə ehtiyat	-	-
Cəmi lombard kreditlər	448,939	-

31 dekabr 2025-ci il tarixinə 448,939 AZN məbləğində lombard krediti üzrə debitor borcları müqavilənin bitmə tarixinə qədər lombard kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirə bilməyən müştərilərdən ödənilməmiş əsas borc, hesablanmış faizlər və cərimələrə aiddir.

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi 2025
Fərdi dəyərsizləşmə əlaməti olmayan lombard krediti	399,378	-	-	399,378
Vaxtı keçmiş və ya dəyərsizləşmiş kreditlər:				
- vaxtı 30 gündən az keçmiş	48,109	-	-	48,109
- vaxtı 30-89 keçmiş	-	1,452	-	1,452
- vaxtı 90-179 keçmiş	-	-	-	-
- vaxtı 180-360 keçmiş	-	-	-	-
- vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi vaxtı keçmiş və dəyərsizləşmiş kreditlər	48,109	1,452	-	49,561
Cəmi nəqliyyat vasitələri lizinqləri	447,487	1,452	-	448,939
GKZ üzrə ehtiyat	-	-	-	-
Xalis lombard kreditlər	447,487	1,452	-	448,939

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

10. Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri

Qrupun əlaqəli tərəflərə verilmiş borc vəsaitləri aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	291,258	-
Çıxılsın: Gözlənilən kredit zərəri üzrə ehtiyat	(113,491)	-
Cəmi əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	177,767	-

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi 2025
Fərdi dəyərsizləşmə əlaməti olmayan borc vəsaitləri	59,500	-	-	59,500
Vaxtı keçmiş və ya dəyərsizləşmiş kreditlər:				
- vaxtı 30 gündən az keçmiş	12,561	42,459	52,073	55,020
- vaxtı 30-89 keçmiş	-	93,758	30,906	145,831
- vaxtı 90-179 keçmiş	-	-	-	30,907
- vaxtı 180-360 keçmiş	-	-	-	-
- vaxtı 360 gündən çox keçmiş	-	-	-	-
Cəmi vaxtı keçmiş və dəyərsizləşmiş kreditlər	12,561	136,217	82,979	231,758
Cəmi əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	72,061	136,217	82,979	291,258
GKZ üzrə ehtiyat	(154)	(30,357)	(82,979)	(113,491)
Xalis əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	71,907	105,860	-	177,767

11. Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlar aşağıdakı kimidir:

	Mebel və digər avadanlıqlar	Kompyuter avadanlıqları	Nəqliyyat vasitələri	Cəmi
İlkin dəyər				
31 dekabr 2023-cü il	-	1,450	-	1,450
Əlavələr	73,862	43,849	-	117,711
31 dekabr 2024-cü il	73,862	45,299	-	119,161
Əlavələr	13,151	1,100	18,000	32,251
31 dekabr 2025-ci il	87,013	46,399	18,000	151,412
Yığılmış köhnəlmə				
31 dekabr 2023-cü il	-	(568)	-	(568)
Köhnəlmə	(9,761)	(7,486)	-	(17,247)
31 dekabr 2024-cü il	(9,761)	(8,054)	-	(17,815)
Köhnəlmə	(15,552)	(11,416)	(1,713)	(28,681)
31 dekabr 2025-ci il	(25,313)	(19,470)	(1,713)	(46,496)
Qalıq dəyər				
31 dekabr 2023-cü il	-	882	-	882
31 dekabr 2024-cü il	64,101	37,245	-	101,346
31 dekabr 2025-ci il	61,700	26,929	16,287	104,916

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

12. İnvestisiya mülkiyyəti

Qrupun investisiya mülkiyyəti aşağıdakı kimidir:

	Total
İlkin dəyər	
31 dekabr 2023-cü il	-
Əlavələr	2,233,799
Yenidən qiymətləndirmə gəliri	-
31 dekabr 2024-cü il	2,233,799
Əlavələr	1,233,156
Yenidən qiymətləndirmə gəliri	179,110
31 dekabr 2025-ci il	3,646,065

Hesabat dövründə tanınmış 179,110 AZN məbləğində yenidən qiymətləndirmə gəliri tamamilə “Finoko USA” MMC törəmə müəssisəsinə məxsus olan investisiya mülkiyyətinə aiddir.

13. Banklara qoyulmuş depozitlər

Qrupun banklara qoyulmuş depozitləri aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Banklara qoyulmuş depozitlər	-	855,360
Cəmi banklara qoyulmuş depozitlər	-	855,360

14. Amortizasiya olunmuş dəyərdə borc alətləri

Qrupun amortizasiya olunmuş dəyərdə borc alətləri aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Amortizasiya olunmuş dəyərdə borc alətləri	-	274,641
Cəmi amortizasiya olunmuş dəyərdə borc alətləri	-	274,641

Qrup 2024-cü ilin sonuna Finoko BOKT-dan ümumi dəyəri 252,300 AZN olan 15-18% faiz dərəcəli amortizasiya olunmuş dəyərdə borc alətləri almışdır. 2024-cü il dekabrın 31-nə borc alətinin qalığı 252,300 AZN əsas məbləğdən və 22,341 AZN hesablanmış faiz məbləğindən ibarətdir. 2025-ci ilin sonuna veksellərin müddəti bitdiyinə görə ödənilməmiş qalıq tanınmır.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

15. Aktivdən istifadə hüququ və icarə öhdəlikləri

Aktivdən istifadə hüququ aşağıdakı kimidir:

	Ofis	Nəqliyyat	Cəmi
31 dekabr 2023-cü il			
İl ərzində əlavələr	126,191	-	126,191
Aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	(42,576)	-	(42,576)
31 dekabr 2024-cü il	83,615	-	83,615
İl ərzində əlavələr	5,911	305,380	311,291
Aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	(45,282)	(4,029)	(49,311)
31 dekabr 2025-ci il	44,244	301,351	345,595

İlin əvvəli və ilin sonuna icarə öhdəlikləri məbləğinin maliyyələşdirmə fəaliyyətində müvafiq nağd və nağdsız dəyişikliklərlə uyğunlaşdırılması aşağıdakı göstərilir:

	Ofis	Nəqliyyat	Cəmi
31 dekabr 2023-cü il	-	-	-
Əlavələr	126,191	-	-
İcarə ödənişi	(50,160)	-	-
Maliyyə xərci	11,010	-	-
31 dekabr 2024-cü il	87,041	-	87,041
Əlavələr	5,911	305,380	311,291
İcarə ödənişi	(53,185)	(45,807)	(98,992)
Maliyyə xərci	7,323	3,014	10,337
31 dekabr 2025-ci il	47,090	262,587	309,677

Tanınmış icarə öhdəlikləri ödəniş müddəti üzrə aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Qısamüddətli hissə	165,538	43,309
Uzunmüddətli hissə	144,139	43,732
Cəmi icarə öhdəlikləri	309,677	87,041

16. Nizamnamə kapitalı

31 dekabr 2025-ci il tarixinə Qrupun təsdiq edilmiş nizamnamə kapitalı bir səhmin nominal dəyəri 100 AZN olan 39,100 (otuz doqquz min yüz əlli) ədəd adi səhmdən ibarətdir (31 dekabr 2024-cü il tarixinə; bir səhmin nominal dəyəri 100 AZN olan 35,350 (otuz beş min üç yüz əlli) ədəd adi səhm).

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
31 dekabr tarixinə cəmi buraxılmış	39,100	35,300
31 dekabr tarixinə təsdiq edilmiş ümumi səhmlər	39,100	35,300

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

16. Nizamnamə kapitalı (davamı)

Qrupun nizamnamə kapitalı aşağıdakı səhmdarlar tərəfindən saxlanılır:

	2025-ci il	2024-cü il	2025-ci il	2024-cü il
	%	%	AZN	AZN
İsmayilov Turan Mubəriz oğlu	40%	40%	1,550,000	1,412,000
Süleymanlı Rəhin Rəhman oğlu	31%	32%	1,220,000	1,130,000
Soltanov Rövşən Rafiq oğlu	10%	10%	400,000	353,000
Məmmədov Böyükağa Mirkamal oğlu	14%	13%	550,000	459,000
Kolas Konstantin	5%	5%	190,000	176,000
Cəmi	100%	100%	3,910,000	3,530,000

İl ərzində Qrup tərəfindən ümumilikdə 1,620,458 manat məbləğində dividend elan edilmiş və ödənilmişdir.

17. Buraxılmış qiymətli kağızlar

Qrupun buraxılmış qiymətli kağızları aşağıdakı kimidir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Buraxılmış qiymətli kağızlar	905,513	922,000
Cəmi buraxılmış qiymətli kağızlar	905,513	922,000

İstiqrazların tədavi müddəti 4-5 il, illik faiz dərəcəsi isə 15%-dir. İstiqrazlar üzrə faizlər aylıq, əsas məbləğ isə müddət sonu ödənilir.

Buraxılmış qiymətli kağızların ədalətli dəyəri haqqında məlumat üçün 26 sayılı Qeydə baxın. Buraxılmış qiymətli kağızların faiz dərəcəsi üzrə təhlili 27 sayılı Qeyddə göstərilir. Əlaqəli tərəflər üçün Buraxılmış qiymətli kağızlar haqqında məlumat 29 sayılı Qeyddə açıqlanır.

18. Müddətli borc öhdəlikləri

Qrupun müddətli borc öhdəlikləri aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Fiziki şəxslərdən borclar	12,495,489	4,457,448
Maliyyə institutlarından borclar	-	776,293
Cəmi müddətli borc öhdəlikləri	12,495,489	5,233,741

Bu borclara 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə əsas borc məbləğləri və hesablanmış faiz borcları daxildir.

2025-ci il ərzində Qrupa fiziki şəxslər tərəfindən illik 9-20% faiz dərəcəsi ilə 12-36 ay müddətinə verilmiş ümumi məbləğ 12,495,489 AZN

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində başa çatan illər üzrə borc öhdəlikləri üzrə faizlər bazar faiz dərəcələrinə uyğun olmuşdur. 31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərinə müddətli borc öhdəliklərinin balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabər olmuşdur.

Müddətli borc öhdəliklərinin coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 24 sayılı Qeyddə göstərilir.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

19. Səhmdardan alınan borclar

Qrupun səhmdardan alınan borcları aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Səhmdardan alınan borclar	1,781,045	2,471,000
Cəmi səhmdardan alınan borclar	1,781,045	2,471,000

2025-ci il ərzində Qrup səhmdarlardan 12-36 ay müddətinə illik 0-18% faizlə kreditlər alıb.

20. Digər öhdəliklər

Qrupun digər öhdəlikləri aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Maliyyə lizinqi obyektlərinin alınması üzrə yaranmış öhdəliklər	49,000	28,700
Gəlir vergisindən başqa digər vergi öhdəlikləri	47,183	24,750
Lizinqalanlara ödənilmiş sığorta ödənişləri üzrə öhdəliklər	4,629	19,487
İstifadə olunmamış məzuniyyət öhdəliyi	26,817	-
Digər öhdəliklər	12,740	3,540
Cəmi digər öhdəliklər	140,369	76,477

21. Faiz gəlirləri və xərcləri

Qrupun faiz gəlirləri və xərcləri aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Faiz gəliri		
Maliyyə lizinqından faiz gəlirləri	3,296,731	2,116,053
Faktoring müqavilələri üzrə faiz gəliri	523,795	-
Lombard kreditlər üzrə faiz gəliri	118,246	-
Banklara qoyulmuş depozitlərdən gəlirlər	8,145	5,359
Amortizasiya olunmuş dəyərdə borc alətlərindən gəlirlər	10,203	91,925
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	16,555	-
Cəmi faiz gəlirləri	3,973,675	2,213,337
Faiz xərcləri		
Səhmdardan alınan borc vəsaitləri	(342,544)	(492,247)
Daxili bazarda buraxılmış istiqrazlar	(141,200)	(144,315)
Müddətli borc öhdəlikləri	(1,294,761)	(87,339)
İcarə öhdəlikləri üzrə faiz xərcləri	(10,337)	(11,010)
Cəmi faiz xərcləri	(1,788,842)	(734,911)
Xalis faiz gəlirləri	2,184,833	1,478,426

22. Digər gəlir

31 dekabr 2025-ci il tarixində başa çatan il üzrə digər gəlirlər icarə gəlirlərindən və səhmdarlardan daxil olan gəlirlərdən ibarətdir və ümumilikdə 71,073 AZN (2024: 197,977 AZN) təşkil edir..

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

23. İnzibati xərclər

Qrupun inzibati xərcləri aşağıdakı kimi təsnif edilir:

	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Əmək haqqı və əlaqəli xərclər	(217,748)	(59,320)
Konsaltinq və digər peşəkar xidmətlər	(113,779)	(8,260)
Marketing xərcləri	(94,772)	-
Aktivdən istifadə hüququ üzrə köhnəlmə xərci	(49,311)	(42,576)
Sosial sığorta xərci	(33,117)	(11,347)
Bank xərcləri	(31,260)	(13,920)
Əmlak və avadanlıqların köhnəlmə xərci	(28,681)	(17,247)
Mühafizə xərcləri	(23,537)	(18,326)
Broker xidməti üzrə xərc	(12,889)	(12,616)
Sığorta xərci	(8,423)	(198)
Ofis xərci	(7,336)	-
Rəbitə xərcləri	(3,733)	(2,044)
Digər vergi xərcləri	(3,647)	(511)
Digər inzibati xərclər	(32,431)	(2,401)
Cəmi inzibati xərclər	(660,664)	(188,766)

24. Mənfəət vergisi

Qrup, vergiləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən hazırlanmış vergi hesabatlarına və qeydlərinə əsasən hesablayır və bu hesablamalar MHBS-dən fərqlənə bilər. Bəzi xərclər vergiyə cəlb olunmadığından və bəzi gəlirlər vergidən azad olduğundan Qrup müəyyən daimi vergi fərqlərinin təsirinə məruz qalır.

(a) Mənfəət vergisi xərcinin komponentləri

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Cari vergilər	(438,800)	(352,445)
Təxirə salınmış vergi gəliri	67,925	31,631
İl üzrə mənfəət vergisi	(370,875)	(320,814)

(b) Mənfəət vergisi xərci ilə mənfəət və ya zərər qanunvericiliklə müəyyən edilmiş müvafiq vergi dərəcəsinə olan hasilinin üzləşdirilməsi

2025-ci il və 2024-cü il tarixləri ərzində Qrupa tətbiq edilən mənfəət vergisi dərəcəsi 20% təşkil etmişdir. Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin üzləşdirilməsi aşağıda göstərilir.

	31 dekabr 2025-ci il tarixində bitən il üzrə	31 dekabr 2024-cü il tarixində bitən il üzrə
Vergidən əvvəlki mənfəət	1,732,293	1,534,746
Qanunvericiliklə müəyyən edilmiş 20% dərəcə ilə hesablanmalı olan mənfəət vergisi xərci	(346,459)	(306,949)
Vergi məqsədləri üçün çıxılmayan xərclərin və ya vergiyə cəlb edilməyən gəlirlərin vergi effekti	(24,416)	(13,865)
İl üzrə mənfəət vergisi	(370,875)	(320,814)

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

24. Mənfəət vergisi (davamı)

MHBS Mühəsibat Uçotu və Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması məqsədilə aktiv və öhdəliklərin balans dəyəri arasında müvəqqəti fərqlər əmələ gəlir.

31 dekabr 2025-ci il tarixində başa çatan il üçün müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi effekti aşağıda göstərilir:

	31 dekabr 2024-cü il	Mənfəət və ya zərərdə tanınmışdır	31 dekabr 2025-ci il
Maliyyə lizinqi üzrə debitor borcları	30,946	2,756	33,702
İcarə öhdəlikləri	17,408	(7,990)	9,418
Aktivdən istifadə hüququ	(16,723)	7,874	(8,849)
Faktoring müqavilələri	-	38,203	38,203
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	-	22,698	22,698
Əmlak və avadanlıqlar	-	(978)	(978)
Digər öhdəliklər	-	5,363	5,363
Cəmi təxirə salınmış vergi aktivləri	31,631	67,926	99,557

31 dekabr 2024-cü il tarixində başa çatan il üçün müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi effekti aşağıda göstərilir:

	31 dekabr 2023-cü il	Mənfəət və ya zərərdə tanınmışdır	31 dekabr 2024-cü il
Maliyyə lizinqi üzrə debitor borcları	-	30,946	30,946
İcarə öhdəlikləri	-	17,408	17,408
Aktivdən istifadə hüququ	-	(16,723)	(16,723)
Cəmi təxirə salınmış vergi aktivləri	-	31,631	31,631

25. Maliyyə risklərinin idarə edilməsi

Risqlərin idarə edilməsi maliyyə (kredit, bazar, coğrafi, valyuta, likvidlik və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi riskləri ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsinin əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərinin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski

Maliyyə aləti üzrə bir tərəf öz öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Qrup kredit riskinə məruz qalır. Kredit riski Qrupun kredit şərtləri ilə təklif etdiyi xidmətlər və maliyyə aktivlərinin yaranmasına səbəb olan qarşı tərəflərlə aparılan digər əməliyyatlar nəticəsində yaranır.

Qrupun məruz qaldığı kredit riskinin maksimum səviyyəsi maliyyə aktivlərinin balans dəyəri ilə əks etdirilir və aşağıdakı cədvəldə göstərildiyi kimi aktivlərin növləri üzrə təqdim edilir:

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Kredit riski (davamı)

Qrupun aktivlərin kateqoriyası üzrə məruz qaldığı kredit riskinin maksimal dərəcəsi aşağıdakı cədvəldə göstərilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Maliyyə lizinqi üzrə debitor borcları	13,230,956	10,051,314
Faktoring müqavilələri	2,543,484	-
Lombard kreditləri	448,939	-
Banka qoyulmuş depozitlər	-	855,360
Amortizasiya olunmuş dəyərdə borc alətləri	-	274,641
Pul vəsaitləri və onların ekvivalentləri	-	116,056
Digər aktivlər	-	23,290
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	177,767	-
Balans hesabatı üzrə cəmi risk həcmi	16,401,146	11,320,661

Qrup pul vəsaitlərini Azərbaycan Respublikasının tanınmış maliyyə təşkilatlarında saxlayır. Qrup pul vəsaitlərini saxladığı bankların statusuna mütəmadi olaraq nəzarət edir.

Kredit riskinin idarə edilməsi

Kredit riski Qrupun biznesi üçün yeganə əhəmiyyətli riskdir. Buna görə, rəhbərlik kredit riskinin idarə edilməsinə xüsusi diqqət yetirir.

Lizinq Əməliyyatları

Satış üzrə Direktor tərəfindən təsdiqlənmiş Kredit Siyasətində maliyyə lizinqi haqqında qayda və prinsiplər, lizinq fəaliyyəti ilə bağlı prosedurların əsas göstəriciləri, Qrupun məruz qaldığı risklərin azaldılması, gəlirliliyin müəyyən edilməsi qaydaları və bütün işçilər üçün vəzifə və təlimatları müəyyən edilir. Mümkün kredit risklərinin diversifikasiyasını və azaldılmasını təmin etmək üçün lizinq portfeli üzrə bəzi limitlər müəyyən edilmişdir. Bu limitlər aşağıda göstərilir:

- Lizinq portfeli üzrə limitlər;
- İqtisadi sektorlar üzrə limitlər;
- Regionlar üzrə limitlər;
- Konsentrasiya limitləri və
- Təminatın növü üzrə limitlər.

Satış üzrə Direktor limitləri müəyyən edir və onları nəzərdən keçirir. Bazar şəraitində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə həmin limitlərə yenidən baxıla bilər. Limitlərin dəyişməsi ilə bağlı təklif təsdiqlənmək üçün Direktora təqdim edilir və onun tərəfindən təsdiqlənir.

Satış üzrə Direktor müntəzəm olaraq bütün limitlərin təmin edilməsinə nəzarət edir və bəzi limitlər (bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilmiş lizinqlərin maksimum məbləği və əlaqəli tərəflərə verilmiş lizinqlərin maksimum məbləği) hər hansı yeni lizinqin verilməsindən əvvəl yoxlanılır.

Qrupun kredit siyasəti kreditlərin verilməsi prosesinə cəlb olunan Qrupun hər bir əməkdaşının vəzifə və səlahiyyətlərini tənzimləyir, eləcə də kreditlərin verilməsi limitlərini, lizinqə nəzarət qaydalarını, Qrupun tətbiq etdiyi reyting sisteminin prinsiplərini və kreditlərin verilməsi prosedurlarını müəyyən edir.

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Lizing Əməliyyatları (davamı)

Kredit riskinin monitorinqi məqsədilə Satış üzrə Direktor müntəzəm olaraq müştərinin biznes və maliyyə göstəricilərini təhlil edir. Qrupun məruz qaldığı kredit riskinin maksimal səviyyəsi adətən balans hesabatında maliyyə aktivlərinin balans dəyərində əks olunur. Potensial kredit riskinin azaldılması üçün aktiv və öhdəliklərin əvəzləşdirilməsi imkanı böyük əhəmiyyət kəsb etmir.

Risqlərin İdarə Edilməsi

Satış üzrə Direktor tərəfindən idarə olunur. Risklərin idarə edilməsi, maliyyə böhranının qarşısının alınması və Qrupun fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə Qrup maliyyə lizingi ilə bağlı daha riskli sahələri araşdırır, tədqiq edir, maliyyə lizinginin müxtəlif aspektlərinə təsir göstərə bilən bütün potensial riskləri müəyyən edir və həmin risklərin azaldılması üçün müəyyən tədbirlər görür.

Lizing müqaviləsinin hazırlanması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

Lizing ərizəsinin təsdiqlənməsi proseduru və səlahiyyətlər

- Lizing ehtiyacları müəyyən edildikdən sonra Satış üzrə Direktor lizingalanın təklifinə baxır və onun maliyyə vəziyyətini təhlil edir.
- Layihə ilə bağlı risklər müəyyən edildikdən sonra Satış üzrə Direktor lizing müraciətinə ilkin təsdiqləmək üçün yenidən baxır.
- Satış üzrə Direktor tərəfindən təsdiqləndikdən sonra təklif son təsdiqlənmə üçün Direktora təqdim edilir.

Kreditin təsdiqlənməsi səlahiyyətlərinin müəyyən edilməsi

- Qrupun Satış üzrə Direktor lizing təkliflərini ilkin olaraq qiymətləndirir və təsdiqləyir.
- Direktor tərəfindən təsdiqləndikdən sonra Satış üzrə Direktor rəsmi lizing müqaviləsini müştəriyə təqdim edir. Müştəri ilə sonrakı danışıqlar zamanı ilkin lizing müqaviləsinin şərtləri əhəmiyyətli şəkildə dəyişdirilsə və ya yeni məlumat aşkar edilsə, Menecer həmin müqaviləni ikinci dəfə təsdiqlənmək üçün Direktora təqdim edir.
- Lizing müqaviləsi imzalanmaq üçün müştəriyə təqdim edilməzdən əvvəl hüquq departamenti tərəfindən yekun olaraq nəzərdən keçirilir.
- Lizing müqaviləsi imzalandıqdan sonra Satış üzrə Direktor lizing aktivinin təchizatını və monitorinqini həyata keçirir.

Girov təminatının qiymətləndirilməsi

Adətən lizing əmlakının sahibi və mülkiyyətçisi kimi, Qrup lizingalanlardan əlavə təminat tələb etmir. Potensial yeni müştərilər Qrupun maliyyə göstəriciləri üzrə kredit meyarlarına cavab vermədikdə və ya biznes tarixçəsinə malik olmadıqda, Qrup maliyyə vəziyyəti sabit olan baş müəssisədən maliyyə zəmanəti və ya əlavə təminat tələb edə bilər.

Lizing əmlakının qeydiyyatı

Qrupun Satış üzrə Direktor qeydiyyatla bağlı məsələləri həll edir, bütün zəruri sənədləri əldə edir və öz növbəsində lizingalan müştərilərin nəqliyyat vasitələrindən istifadə edə bilməsi üçün onları müvafiq sənədlərlə təmin edir. Satış üzrə Direktor qeydiyyatla bağlı sənədlərin etibarlı və tam olmasını təmin edir.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Bazar riski

Qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Rəhbərlik qəbul edilə bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər həftə nəzarət edir. Buna baxmayaraq, bu cür yanaşmadan istifadə edilməsi bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda, müəyyən edilmiş limitlərdən artıq zərərlərin yaranmasının qarşısını almır.

Valyuta riski

31 dekabr 2025-ci il tarixinə Qrupun məruz qaldığı xarici valyuta riski və 31 dekabr 2024-cü il tarixinə müqayisəli rəqəmlər aşağıdakı cədvəldə göstərilir:

	31 dekabr 2025-ci il			31 dekabr 2024-cü il		
	Pul maliyyə aktivləri	Pul maliyyə öhdəlikləri	Xalis mövqe	Pul maliyyə aktivləri	Pul maliyyə öhdəlikləri	Xalis mövqe
AZN	16,206,175	(4,966,477)	11,239,698	10,240,458	(8,238,509)	2,001,949
ABŞ dolları	239,615	(15,632,093)	(15,392,478)	1,080,203	(527,000)	553,203
Cəmi	16,445,790	(20,598,570)	(4,152,780)	11,320,661	(8,765,509)	2,555,152

Yuxarıdakı cədvələ yalnız pul aktivləri və öhdəlikləri daxildir.

Bütün digər dəyişənlərin sabit qalması şərtilə, hesabat dövrünün sonuna tətbiq edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklərin mənfəət və ya zərərə təsiri aşağıdakı cədvəldə əks etdirilir:

	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
	Mənfəət və ya zərərə təsir	Mənfəət və ya zərərə təsir
ABŞ dollarının 20% möhkəmlənməsi	(3,078,496)	110,641
ABŞ dollarının 20% zəifləməsi	3,078,496	(110,641)

Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin Qrupun mənfəət və ya zərərinə təsirindən başqa, kapitala hər hansı təsiri yoxdur. Yuxarıda qeyd edilən risklər yalnız Qrupun əməliyyat valyutasından fərqli valyutalarda ifadə olunan monetar qalıqları üçün hesablanmışdır.

Faiz dərəcəsi riski

Qrup bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər nəticəsində qazanılmış maliyyə gəlirləri ilə faiz xərcləri arasında faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə faiz marjaları həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər.

Qrupun məruz qaldığı faiz dərəcəsi riskləri cədvəldə göstərilir. Bu cədvəldə Qrupun maliyyə aktiv və öhdəlikləri gözlənilən ödəmə müddətlərinə görə təsnifləşdirilir.

	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
31 dekabr 2025-ci il					
Cəmi maliyyə aktivləri	1,757,185	3,812,950	3,685,951	7,189,704	16,445,790
Cəmi maliyyə öhdəlikləri	174,913	95,465	14,318,576	1,043,139	15,632,093
Faiz dərəcələrinə həssaslıq üzrə yığılmış likvidlik aralığı	1,582,272	3,717,485	(10,632,625)	6,146,565	813,697

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Faiz dərəcəsi riski (davamı)

	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
31 dekabr 2024-cü il					
Cəmi maliyyə aktivləri	896,638	1,972,189	3,126,944	5,324,890	11,320,661
Cəmi maliyyə öhdəlikləri	(55,342)	(18,517)	(7,725,918)	(965,732)	(8,765,509)
Faiz dərəcələrinə həssaslıq üzrə yığılmış likvidlik aralığı	841,296	1,953,672	(4,598,974)	4,359,158	2,555,152

Qrup Azərbaycan manatı ilə ifadə edilmiş dəyişən faizli aktiv və ya öhdəliklərə malik olmadığına görə onun mənfəəti Azərbaycan manatı üzrə faiz dərəcələrindəki dəyişikliklərə məruz qalmır.

Qrup öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Qrupun əsas idarəedici heyəti tərəfindən təhlil edilmiş hesabatlara əsaslanan faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:

<i>İllik %</i>	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Müddətli borc öhdəlikləri	7-22%	7-20%
Daxili bazarda buraxılmış istiqrazlar	15%	15%
Səhmdardan alınan borc vəsaitləri	0-18%	12-18%
Amortizasiya olunmuş dəyərdə borc alətləri	15-18%	15-18%
Banklara qoyulmuş depozitlər	1%	1%
Əlaqəli tərəflərdən alınmış borc vəsaitləri	0-18%	-

Cöğrafi risk

31 dekabr 2025-ci il tarixinə Qrupun maliyyə aktivləri və öhdəliklərinin cöğrafi konsentrasiyasının təhlili aşağıda göstərilir:

	Azərbaycan Respublikası	İƏİT ölkələri	Cəmi
Maliyyə aktivləri			
Maliyyə lizinqi üzrə debitor borcları	13,230,956	-	13,230,956
Faktoring müqavilələri	2,543,484	-	2,543,484
Lombard kreditləri	448,939	-	448,939
Pul vəsaitləri və onların ekvivalentləri	39,375	5,269	44,644
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	177,767	-	177,767
Cəmi maliyyə aktivləri	16,440,521	5,269	16,445,790
Maliyyə öhdəlikləri			
Müddətli borc öhdəlikləri	(12,495,489)	-	(12,495,489)
Səhmdardan alınan borc vəsaitləri	(1,781,045)	-	(1,781,045)
Buraxılmış qiymətli kağızlar	(905,513)	-	(905,513)
İcarə öhdəlikləri	(309,677)	-	(309,677)
Digər öhdəliklər	(140,369)	-	(140,369)
Cəmi maliyyə öhdəlikləri	(15,632,093)	-	(15,632,093)
Maliyyə alətləri üzrə xalis balans müvqeyi	808,428	5,269	813,697

Aktiv və öhdəliklər adətən qarşı tərəfin fəaliyyət göstərdiyi ölkə üzrə təsnifləşdirilmişdir.

"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Coğrafi risk (davamı)

31 dekabr 2024-cü il tarixinə Qrupun maliyyə aktivləri və öhdəliklərinin coğrafi konsentrasiyasının təhlili aşağıda göstərilir:

	Azərbaycan Respublikası	İƏİT ölkələri	Cəmi
Maliyyə aktivləri			
Maliyyə lizinqi üzrə debitor borcları	10,051,314	-	10,051,314
Banklara qoyulmuş depozitlər	855,360	-	855,360
Amortizasiya olunmuş dəyərdə borc alətləri	274,641	-	274,641
Pul vəsaitləri və onların ekvivalentləri	116,056	-	116,056
Digər aktivlər	-	23,290	23,290
Cəmi maliyyə aktivləri	11,297,371	23,290	11,320,661
Maliyyə öhdəlikləri			
Müddətli borc öhdəlikləri	(5,233,741)	-	(5,233,741)
Səhmdardan alınan borc vəsaitləri	(2,471,000)	-	(2,471,000)
Buraxılmış qiymətli kağızlar	(922,000)	-	(922,000)
İcarə öhdəlikləri	(87,041)	-	(87,041)
Digər öhdəliklər	(51,727)	-	(51,727)
Cəmi maliyyə öhdəlikləri	(8,765,509)	-	(8,765,509)
Maliyyə alətləri üzrə xalis balans mövqeyi	2,531,862	23,290	2,555,152

Likvidlik riski

Likvidlik riski Qrupun maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Qrupun çətinliklərlə üzləşəcəyi riskdir. Buraya faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri üzrə öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə əməliyyatların ödəmə müddətləri ilə uzlaşmadığı hallarda ortaya çıxır. Aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir.

Likvidlik risklərinin idarə edilməsi məqsədilə, Qrup aktiv/öhdəliklərin idarə edilməsi prosesinin bir hissəsi kimi Qrup əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinə hər gün nəzarət edir.

Qrupun likvidlik siyasəti aşağıdakılardan ibarətdir:

- Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması;
- Qrupun strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması;
- Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və beləliklə, Qrupun ölkədaxili və xarici mənbələrdən borc almaq imkanlarının artırılması;
- Yüksək likvidlik və yüksək keyfiyyətli aktivlərin saxlanması;
- Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması;
- Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrində daimi monitorinqi.

Aşağıdakı cədvəllərdə potensial olaraq yarana biləcək faizlər də daxil olmaqla, Qrupun öhdəliklərinin balans dəyəri balans tarixindən müqavilədə nəzərdə tutulan ödəmə tarixinədək qalan müddət üzrə qruplaşdırılır.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Likvidlik riski (davamı)

31 dekabr 2025-ci il tarixinə maliyyə alətlərinin diskount olunmamış ödəmə müddətlərinə görə təhlili aşağıda göstərilir:

	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
Aktivlər					
Maliyyə lizinqi üzrə debitor borcları	1,173,387	4527,479	4,877,440	11,108,848	21,687,154
Faktoring müqavilələri	759,818	951,639	721,488	1,084,564	3,517,508
Lombard kreditləri	52,321	195,128	199,440	308,401	755,289
Pul vəsaitləri və onların ekvivalentləri	44,644	-	-	-	44,644
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	124,100	29,167	24,500	-	177,767
Cəmi	2,154,269	5,703,414	5,822,867	12,501,812	26,182,362
Öhdəliklər					
Buraxılmış qiymətli kağızlar	(1,123,750)	(5,618,750)	(6,742,500)	(21,524,167)	(35,009,167)
Müddətli borc öhdəlikləri	(1,314,419)	(4,780,234)	(3,445,236)	(5,681,311)	(15,221,200)
Səhmdardan alınan borc vəsaitləri	(22,185)	(78,200)	(1,761,802)	-	(1,862,187)
İcarə öhdəlikləri	(17,922)	(89,610)	(103,352)	(161,854)	(372,738)
Digər öhdəliklər	(140,369)	-	-	-	(140,369)
Maliyyə öhdəlikləri üzrə cəmi potensial gələcək ödənişlər	(2,618,645)	(10,566,794)	(12,052,890)	(27,367,332)	(52,605,661)
Likvidlik aralığı	(464,376)	(4,863,380)	(6,230,023)	(14,865,520)	(26,423,299)
Yığılmış likvidlik aralığı	(464,376)	(5,327,756)	(11,557,779)	(26,423,299)	

31 dekabr 2024-cü il tarixinə maliyyə alətlərinin diskount olunmamış ödəmə müddətlərinə görə təhlili aşağıda göstərilir:

	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
Aktivlər					
Maliyyə lizinqi üzrə debitor borcları	834,270	3,205,880	3,622,741	9,430,518	17,093,409
Pul vəsaitləri və onların ekvivalentləri	116,056	-	-	-	116,056
Banklara qoyulmuş depozitlər	-	-	-	855,360	855,360
Amortizasiya olunmuş dəyərdə borc alətləri	172,343	102,298	-	-	274,641
Digər aktivlər	23,290	-	-	-	23,290
Cəmi	1,145,959	3,308,178	3,622,741	10,285,878	18,362,756
Öhdəliklər					
Buraxılmış qiymətli kağızlar	(11,525)	(57,625)	(69,150)	(1,271,013)	(1,409,313)
Müddətli borc öhdəlikləri	(42,151)	(209,904)	(5,618,230)	(213,830)	(6,084,115)
Səhmdardan alınan borc vəsaitləri	(30,548)	(152,742)	(2,429,741)	-	(2,613,031)
İcarə öhdəlikləri	(4,180)	(20,900)	(25,080)	(45,980)	(96,140)
Digər öhdəliklər	(51,727)	-	-	-	(51,727)
Maliyyə öhdəlikləri üzrə cəmi potensial gələcək ödənişlər	(140,131)	(441,171)	(8,142,201)	(1,530,823)	(10,254,326)
Likvidlik aralığı	1,005,828	2,867,007	(4,519,460)	8,755,055	8,108,430
Yığılmış likvidlik aralığı	1,005,828	3,872,835	(646,625)	8,108,430	

25. Maliyyə risklərinin idarə edilməsi (davamı)

Digər risk konsentrasiyaları

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində Qrupun risklər üzrə əhəmiyyətli konsentrasiyası olmamışdır. Rəhbərlik hesabat tarixində məruz qaldığı risklər üzrə kəmiyyət göstəricilərini qiymətləndirərək risk konsentrasiyalarını müəyyən edir. Bu açıqlama Qrup daxilində əsas rəhbər işçilərə təqdim edilmiş məlumatlara əsaslanır və xarici valyuta, kredit və faiz riskləri üzrə konsentrasiya təhlillərini əks etdirir.

26. Kapitalın idarə olunması

Kapitalın idarə olunmasında Qrupun məqsədi Mərkəzi Bankın müəyyən etdiyi (i) kapitala dair minimal tələblərə riayət etmək, (ii) Qrupun fəaliyyətinin fasiləsizliyini təmin etmək və (iii) biznesin dəstəklənməsi və səhmdar dəyərinin artırılması məqsədilə optimal kapital bazasını saxlamaqdan ibarətdir.

Qrupun maliyyələşdirilməsi üzrə kredit müqavilələrində kapitalın adekvatlığı tələbləri ilə bağlı xüsusi maliyyə şərtləri nəzərdə tutulmamışdır.

27. Təəhhüdlər və şərti öhdəliklər

Məhkəmə prosesləri

Adi fəaliyyət gedişində vaxtaşırı olaraq Qrupa qarşı irəli sürülə biləcək iddialarla əlaqədar Qrupun rəhbərliyi öz təxminlərinə, eləcə də daxili və kənar peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

Vergi prosesi

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Qrupun əməliyyatları və fəaliyyəti ilə bağlı vergi qanunvericiliyinə dair rəhbərliyin mövqeləri müvafiq vergi orqanları tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyən edərkən daha sərt mövqe nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər. Bunun nəticəsində, Qrupa qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablanıla bilər. Vergi yoxlamaları yoxlamanın keçirildiyi il də daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər. Müəyyən hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

28. Maliyyə alətlərinin ədalətli dəyəri

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq aktiv bazar qiyməti ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Qrup tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir.

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

28. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktivliyin həcmi məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola bilər və ya aşağı qiymətlərlə satışın dəyərini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədalətli dəyərini əks etdirməyə bilər. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Qrup müəyyən qiymətləndirmə üsulları ilə maliyyə alətlərinin ədalətli dəyərini açıqlamaq üçün aşağıdakı qiymətləndirmə səviyyələrindən istifadə edir:

Səviyyə 1: fəal bazarda alınıb-satılan maliyyə alətlərinin (ictimai satışa çıxarılan törəmələr, ticarət və satıla bilən qiymətli kağızlar və s.) ədalətli dəyəri hesabat dövrünün sonunda bazar qiymətlərinə əsaslanır. Qrup tərəfindən saxlanılan maliyyə aktivləri üçün istifadə olunan bazar qiyməti cari təklif qiymətini əks etdirir. Bu alətlər 1-ci səviyyəyə daxil edilir.

Səviyyə 2: fəal bazarda alınıb-satıla bilməyən maliyyə alətlərinin (hesabdan əlavə törəmələr) ədalətli dəyəri müəssisənin təxminlərinə daha az etibar edərək və mümkün qədər müşahidə edilən bazar məlumatlarına əsaslanan qiymətləndirmə üsullarından istifadə etməklə müəyyən edilir. Ədalətli dəyəri müəyyən edilən alət haqqında tələb olunan bütün əhəmiyyətli müşahidələr mövcuddursa, alət 2-ci səviyyəyə aid edilir.

Səviyyə 3: Bir və ya daha çox əhəmiyyətli amillər müşahidə oluna bilən bazar məlumatlarına əsaslanıb bilmirsə, bu maliyyə aləti 3-cü səviyyəyə aid edilir. Bu hal bazara çıxarılmamış qiymətli kağızlar üçün nəzərdə tutulur.

Aşağıdakı cədvəl maliyyə alətlərini ədalətli dəyər iyerarxiyasının səviyyəsilə müəyyən edilən ədalətli dəyərlə təhlil edir:

	31 dekabr 2025-ci il			Cəmi
	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	
Maliyyə aktivləri				
Maliyyə lizinqi üzrə debitor borcları	-	-	13,230,956	13,230,956
Faktoring müqavilələri	-	-	2,543,484	2,543,484
Lombard kreditləri	-	-	448,939	448,939
Pul vəsaitləri və onların ekvivalentləri	44,644	-	-	44,644
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	-	177,767	-	177,767
Cəmi maliyyə aktivləri	44,644	177,767	16,223,379	16,445,790
Maliyyə öhdəlikləri				
Buraxılmış qiymətli kağızlar	-	-	(905,513)	(905,513)
Müddətli borc öhdəlikləri	-	-	(12,495,489)	(12,495,489)
Səhmdardan alınan borc vəsaitləri	-	-	(1,781,045)	(1,781,045)
İcarə öhdəlikləri	-	-	(309,677)	(309,677)
Digər öhdəliklər	-	-	(140,369)	(140,369)
Cəmi maliyyə öhdəlikləri	-	-	(15,632,093)	(15,632,093)

“LEGION FINANCIAL” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

28. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

	31 dekabr 2024-cü il			Cəmi
	1-ci Səviyyə	2-ci Səviyyə	3-cü Səviyyə	
Maliyyə aktivləri				
Maliyyə lizinqi üzrə debitor borcları	-	-	10,051,314	10,051,314
Banklara qoyulmuş depozitlər	-	855,360	-	855,360
Amortizasiya olunmuş dəyərdə borc alətləri	-	274,641	-	274,641
Pul vəsaitləri və onların ekvivalentləri	116,056	-	-	116,056
Digər aktivlər	-	23,290	-	23,290
Cəmi maliyyə aktivləri	116,056	1,153,291	10,051,314	11,320,661
Maliyyə öhdəlikləri				
Buraxılmış qiymətli kağızlar	-	-	(922,000)	(922,000)
Müddətli borc öhdəlikləri	-	-	(5,233,741)	(5,233,741)
Səhmdardan alınan borc vəsaitləri	-	-	(2,471,000)	(2,471,000)
İcarə öhdəlikləri	-	-	(87,041)	(87,041)
Digər öhdəliklər	-	-	(51,727)	(51,727)
Cəmi maliyyə öhdəlikləri	-	-	(8,765,509)	(8,765,509)

29. Maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklərdə dəyişikliklər

Təqdim olunan hər bir dövr üzrə Qrupun maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklərində dəyişikliklər aşağıdakı cədvəldə göstərilir. Bu öhdəliklər pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyələşdirmə fəaliyyətinin tərkibində qeydə alınır.

	Buraxılmış qiymətli kağızlar	Müddətli borclar	Səhmdardan alınan borc vəsaitləri	İcarə öhdəlikləri	Cəmi
31 dekabr 2023-cü il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	995,000	734,683	30,331	-	1,760,014
Pul vəsaitlərinin hərəkəti	(73,000)	4,503,897	2,441,000	-	6,871,897
Ödənilmiş faizlər	(144,315)	(299,541)	(285,215)	-	(729,071)
Sair nağdsız dəyişikliklər	144,315	294,702	284,884	87,041	810,942
31 dekabr 2024-cü il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	922,000	5,233,741	2,471,000	87,041	8,713,782
Pul vəsaitlərinin hərəkəti	(22,999)	7,195,007	(696,500)	(91,669)	6,383,839
Ödənilmiş faizlər	(134,688)	(1,237,634)	(326,378)	(7,323)	(1,706,023)
Sair nağdsız dəyişikliklər	141,200	1,304,375	332,923	321,628	2,100,126
31 dekabr 2025-ci il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	905,513	12,495,489	1,781,045	309,677	15,491,724

"LEGION FINANCIAL" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

30. Əlaqəli tərəflərlə əməliyyatlar

24 sayılı MUBS standartına uyğun olaraq tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar ümumi nəzarət altında olsun və ya tərəflərdən biri digərinə nəzarət etmək iqtidarında olsun və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlərə dair qərar qəbul edərkən digər tərəfə əhəmiyyətli dərəcədə təsir göstərə bilsin və ya ona birgə nəzarət etsin. Əlaqəli tərəflərlə hər hansı mümkün münasibətlər nəzərdən keçirilərkən, həmin münasibətlərin mahiyyətinin onların hüquqi formasından üstünlüyü prinsipi tətbiq olunur.

31 dekabr 2025-ci il tarixinə əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

	Səhmdarlar	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici şəxslər
Müddətli borc öhdəlikləri	-	284,000	-
Buraxılmış qiymətli kağızlar	95,088	-	-
Səhmdardan alınan borc vəsaitləri	1,781,045	-	-
Əlaqəli tərəflərə verilmiş borc vəsaitləri	-	177,767	-
Maliyyə lizinqi üzrə debitor borcları	116,814	162,115	48,076

31 dekabr 2025-ci il tarixinə bitən il üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıda göstərilir:

	Səhmdarlar	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici şəxslər
Faiz xərci	271,994	7,906	-
Faiz gəlirləri	80,814	33,306	3,209
Əmək haqları	-	-	33,225

31 dekabr 2024-cü il tarixinə əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimi olmuşdur:

	Səhmdarlar	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici şəxslər
Müddətli borc öhdəlikləri	-	3,923,322	-
Buraxılmış qiymətli kağızlar	-	-	9,000
Səhmdardan alınan borc vəsaitləri	2,471,000	-	-

31 dekabr 2024-cü il tarixinə bitən il üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıda göstərilir:

	Səhmdarlar	Ümumi nəzarətdə olan müəssisələr	Əsas idarəedici şəxslər
Faiz xərci	492,247	144,315	4,427
Əmək haqları	-	-	70,667

31. Hesabat dövründən sonra baş vermiş hadisələr

23 yanvar 2026-cı il tarixində cəmi 1,650,818 AZN məbləğində dividend elan edilmiş və il ərzində Qrup tərəfindən ödənilmişdir.

2026-cı ildə Qrup hər biri 550,834 ABŞ dolları dəyərində iki investisiya mülkiyyəti əldə etmişdir.

Hesabat tarixindən sonra 600,000 AZN məbləğində səhm emissiya edilmişdir. Buraxılmış səhmlərdən 220,000 AZN məbləğində olan hissəsi yerləşdirilmişdir.